



Azərbaycan qadınları torpaqlarımızın işğaldan azad edilməsinə töhfə veriblər

"Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları! Hörmətli xanımlar və cənablar! Sizi "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində salamlayıram. Müxtəlif qitələrdən təmsil olunan 18 ölkədən 40-dan artıq təmsilçinin iştirakı ilə Bakıda toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan özlərdə qadınların vəziyyətinə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevincidir.

Azərbaycanda tarixən qadına göstərilən hörmət, qadın adının uca tutulması xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində tələklü məsələlərin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir.

Qoşulma Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzvləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanı töhfədir. XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniallarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir.

Azərbaycan kolonializminin hələ də davam etməsindən, xüsusilə koloniallarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından olduqca narahatdır.

İraq Azərbaycanla əlaqələrini dərinləşdirməkdə qətiyyətlidir



Ölkəmiz də bu əməkdaşlığın genişlənməsinə maraqlıdır

Azərbaycan və İraq beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəkləyən ölkələrdir. Azərbaycan da, İraq da işğaldan əziyyət çəkir. İndi bu vəziyyət artıq arxada qalıb. Odur ki, əməkdaşlığı genişləndirmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq üçün vaxt və imkan çoxdur.

Azərbaycanla İraq arasında əməkdaşlıq sosial-iqtisadi sahənin bir sıra sektorlarını əhatə edəcək. İki ölkə arasında ticarət, energetika, mədəniyyət, elm, texnika, təhsil, turizm və digər sahələrdə

əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanlar da var. Bu, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri zamanı keçirilən görüş və tədbirlərdə bir daha vurğulanı.

Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri zamanı keçirilən görüş və tədbirlərdə bir daha vurğulanı.

Müxtəlif sahələrdə əlaqələrin genişlənməsi üçün perspektivlərin olması, bunun hər iki ölkəyə faydalar gətirəcəyini inam dövlət başçılarının mətbuatı bəyanatlarında da öz əksini tapdı.

Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidin Qoşulma Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirildikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirdi.



ABŞ regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir

Milli Məclis ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi bu il noyabrın 15-də ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkatı şiddətlə qınayır. Bununla birlikdə, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici İşlər komitəsinin Avropa üzrə altkomitəsində keçirilmiş dinləmələri, orada ölkəmiz əleyhinə səslənən çıxışları, ümumiyyətlə, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.

Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsinə xatırlanan dinləmələr isə ABŞ-nin riyakar siyasətinin yeni bir təzahürüdür.

Ermənistanın Azərbaycana qarşı işğalın genişləndiyi 1992-ci ildə Qarabağda Xocalı soyqırımı ilə yanaşı, Şuşa rayonunun Maliböyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində, Xocavənd rayonunun Qaradağlı kəndində, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya kəndlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, Şuşa və Laçında etnik təmizləmə aparılarkən ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətlamların qarşısını almağa söz göstərmək əvəzinə bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında "Azadlığa dəstək aktı" adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir.

HEYDƏR ƏLİYEV PARTİYASI

İLHAM ƏLİYEV missiyası ilə uğurla inkişaf edir

Heydər Əliyev şəxsiyyətinin gücü hər kəsə yaxşı bəllidir. Bu güc xalqın gücü ilə birləşdikdən sonra qarşısalınmaz bir qüvvəyə çevrildi və dağılmaq üzrə olan bir məmləkətə sabitlik və quruculuq dövrünə qədəm qoydu. Bu gün Heydər Əliyev ideyaları və siyasət kursuna daim sədaqətli xidmət edən, 720 mindən çox üzvü olan YAP təkcə Azərbaycanın yox, bütövlükdə regionun ən güclü siyasət partiyasıdır.

YAP-ın siyasətində Birinci vitse-prezident Mehriban Əliyevanın rolu da dənılmazdır. Mehriban Əliyevanın partiyaya sıralarında yüksək səviyyədə



təmsil olunması Azərbaycanda humanizm prinsiplərinin daha da genişlənməsinə böyük bir töhfədir.

Dənılmaz faktıdır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz partiyamızın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli varisi cənab İlham Əliyev yazıb. Ümummilli Lider müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi. Dünya hərbi və diplomatik cəhətdən cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini öyanı surətdə gördü.

Yeni çağırışlara cavab verən büdcə

Noyabrın 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirdi ki, bugünkü iclasın gündəliyinə 21 məsələ daxil edilib və gündəliyin birinci məsələsi Milli Məclisin bəyanatıdır.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamıq təşəbbüsü ilə çıxış edib. La-

kin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan, təəssüf ki, bu üç il ərzində siyasət və hərbi təxribatlarla məşğul olub. Belə ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmamış, əksinə, həmin ərazilərə silah, sursat və hərbi qulluqların daşınmasını davam etdirmişdir. Ermənistan işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, işğaldan azad edilmiş əraziləri də minalamada davam edib.


Həmçinin, Ermənistan rəhbərliyinin ərazilərimizdəki qanunsuz marionet strukturuna "təbrik mesajları" və bu qey-

ri-qanuni qurumun qondarma "prezident seçkiləri" Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi.

2023-cü il sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımızda qəsdən yerləşdiriyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak oldu.

Bundan sonra - sentyabrın 19-20-də lokal antiterror tədbirləri həyata keçirildi və bu, Azərbaycanın öz Konstitusiyaya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşıyırdı.

İraq Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb




İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şəərəfinə fəxrli qarovul dəstəsi düzülmüşdü.

İraq Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

Qalib də razı, məğlub da...

Bəs niyə ABŞ və Fransa ortalıqdan çıxırırlar ki, sülh sazişi bağlansın?!



Fransa beynəlxalq hüquqa qarşı çıxır

Bu ölkə indi də Ermənistanın iddialarını rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin işlərinə qarşıdır

Azərbaycana qarşı qərəzli mövqe tutanlar iflala məhkumdurlar

Məqsədinə çatmaq üçün Amerika dəridon-qabıqdan çıxır, hətta müstəqil bir ölkənin ərazisində baş verən hadisələri müzakirə etməkdən çəkinmir. Beynəlxalq baxış bucağından yanaşdıqda ABŞ Senatının Azərbaycanın ərazisi

daxilində olan hansısa bir bölgədəki vəziyyəti müzakirəyə çıxarmağa hüququ yoxdur. Ancaq ABŞ Dövlət Departamenti Azərbaycanın ərazi bütövlüyünə qarşı gedərək bu addımı atdı.



Azərbaycan qadınları torpaqlarımızın işğaldan azad edilməsinə töhfə veriblər

"Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarna

Əvvəlki 1-ci sahə.

Hazırda 13 dənizə qədər müstəmləkə kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarşı Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdə tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarca ölkəni işğal edən, sərvtələrini talan edən, xalqların uzun illər əsarətdə saxlayan Fransa həmin özlərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakinə soyqırımına məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utanverici səhifələrindən biridir. Millionlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur.

Mən Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalayıram. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Senegal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmə Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutulmuş qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır.

1975-ci ildə Qəmə Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmə dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.

BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmə arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmə arxipelaqının Mayot adasından sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsinə, adçıqlıq adada istənilən formada fransız müstəmləkəçiliyini ləqəlləşdirən hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüquq kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların noticələri qeyri-qanunidir.

BMT ilə yanaşı, Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəməyə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliklərin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultraperiferik bölgəsi olmuşdur. Mayota Al-nin ultraperiferik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.

Göründüyü kimi, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu, açıq-aşkar işğal və anneksiyaadır.

Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utanverici yeni metodları bu gün də davam etməkdədir.

Bu konfransa toplaşan dənizə qədər ərazilərin xalqları uzun illərdə müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənar, Sakit, Hind və Atlantik okeanlarında dənizə qədər icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısını alması üçün hər vaxtlə çalışır. Həmçinin Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə mane olur. Fransa kolonializmi barədə dənizə qədər regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur.

Fransa təkcə keçmiş və indiki müstəmləkələrdə deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərbi təşkilatların digər dövlətlərə qarşı təzyiqliq vasitəsi kimi istifadə etməyə cəhdlər edir.

Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır.

Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığı müşahidə edirik. Bu cür narahətçilik və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğuna məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə digər ölkələrdə uydurma etnik təmizləmələrə danışır.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyul və 20 oktyabrında Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, həmçinin cari ilin 22 sentyabrında Nyu Yorkda BMT BA-nın qərarlarında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəşf edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakımız Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir.

Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda BMT Baş Assambleyasının 4-cü Komitəsinin fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində mübarizə daha da canlandırılmalıdır. Qadınların rolu daha da gücləndirilməli, onların dekolonizasiya yolunda mübarizəsinə daha güclü dəstək verilməlidir.

Bugünkü konfrans kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanacaq nöqtələr və imkanların müzakirəsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillər üçün "kolonializmdən azad dünya" miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2023-cü il

Aman Tuleyevin doğmalarına və yaxınlarına

Rusiyanın görkəmli dövlət və ictimai-siyasi xadimi Aman Qumiroviç Tuleyevin vəfatı xəbərini dərindən kədər hissi ilə qarşıladım.

Aman Tuleyev Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad mühtətinin möhkəmlənməsinə sanballı töhfə verib. O, Azərbaycan-Rusiya dostluq əlaqələrinin və əməkdaşlığının inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilmişdir.

Aman Tuleyevin Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinə münasibətini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.

Aman Qumiroviç Tuleyevin öz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Bu ağır itki ilə əlaqədar kədərimizi bölüşür və sizə dərindən hüzünlə başsağlığı verirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub, İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsələh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:

Abasova Könül Əlisəfər qızı
Abbasov Nazim İsa oğlu
Abışov Vüqar İdris oğlu
Ağayev Rüfət Salman oğlu
Eyvazov Xəyal Astan oğlu
Həsənlı Rəşad İsmayıl oğlu
Həsənov Zaur Rauf oğlu
Hüseynov Rəşad Tofiq oğlu
Qəhrəmanov Vüqar İmambala oğlu
Mehralıyev Azər Umudvar oğlu
Sabitova Aynur Zakir qızı.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətdə kompleksləşdirmək məqsədilə **qərara alıram**:
1. 2006-cı ildə doğulmuş və çağırış günündə (həmin gün də daxil olmaqla) 18 yaş tammam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaş 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan məhəl qoymayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş Azərbaycan Respublikası vətəndaş-

ları 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş" təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində bəşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində bəşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş" təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Əmək Nazirləri Konfransı işə başlayıb

Konfransın Nazirlər Sessiyasına hazırlıq iclası keçirilib

Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Əmək Nazirlərinin 5-ci Konfransı öz işinə başlayıb. Konfransın Nazirlər Sessiyasına hazırlıq iclası keçirilib.

Bu barədə AZƏRTAC-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyət əlaqələr şöbəsinin məlumat verilib.

Bildirilib ki, iclas müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.

İƏT Əmək Nazirlərinin 4-cü Konfransının sədri Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin nümayəndəsi Adnan Abdulla Al Nuaim iclası giriş sözü ilə açaraq konfransın üzv ölkələr arasında əlaqələrin inkişafında önəmini qeyd edib.



Sonra səsvərmə ilə İƏT Əmək Nazirlərinin 5-ci Konfransına sədrlik Azərbaycan Respublikasına həvalə olunub. Konfransın sədri seçilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov göstərilən etimada görər iştirakçılara təşəkkür edib və toplantının işinə uğurlar arzulayıb.

O, islam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfransının xüsusi əhəmiyyətini, hazırkı konfransın da bu istiqamətdə növbəti irəliləyişə hədəfləndiyini vurğulayıb. Nazir müavini gənclərin sayına

görə İƏT-ə üzv ölkələrin dünya ölkələri arasında ön sıralarda olduğunu və həmin ölkələrdə gənclərin məşğulluğunun təminatının aparılan siyasətlərin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib. A.Kərimov işsizliyin aradan qaldırılmasında insan kapitalının inkişafının, potensia-

lın gücləndirilməsinin, rəqəmsal inkişafın, yüksək texnologiyaların geniş tətbiqinin xüsusi önəmini və bu mövzuların hazırkı konfrans üçün də aktual ola biləcəyini qeyd edib.

İclasda İƏT baş katibinin iqtisadi məsələlər üzrə müavini Əhməd Sengendo çıxış edib. Sonra ilk işçi sessiya çərçivəsində iclasın gündəliyi və proqramı qəbul edilib. Konfransın qətnamələri və İƏT Əmək Bazarı strategiyasının icrası ilə bağlı təqdimatlar edilib, müzakirələr aparılıb.

İclasda həmçinin İƏT-in Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzinin Baş Assambleyasının açılış sessiyasına hazırlıq görülərək, Baş Assambleyanın sədr və sədr müavinləri, Əmək Mərkəzinin İdarəetmə Şurasının sədri və sədr müavini, Şura üzvləri, İƏT Əmək Mərkəzinin baş direktoru seçiləcək.

İraq Prezidenti Əbdüllətif Camal Rəşid İçərişəhərlə tanış olub



Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 21-də dünya mədəni irs abidələrindən biri olan İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, gəzinti zamanı ali qonaq Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksini ziyarət edib.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəklik-

lərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamışdır.

Kiçik Qala küçəsi ilə gəzinti zamanı İraq Prezidentinə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bər-

pa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur. Əbdüllətif Camal Rəşid burada isti təndir çörəyinə qonaq edilib. İçərişəhərlə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb.

Bakıda "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfrans keçirilib



DECOLONIZATION: WOMEN EMPOWERMENT AND DEVELOPMENT
NOVEMBER 21, 2023, BAKU



Bakıda keçirilən "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda beynəlxalq konfrans noyabrın 21-də işini panel müzakirələrlə davam etdirib. Konfrans çərçivəsində həmçinin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara müraciəti oxunub. Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Sonra çıxış edən "Lagazet-teaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brun Fransanın müstəmləkə siyasətindən və bu siyasətdən əziyyət çəkən insanların hüquqlarının pozulmasından danışıb. O deyib: "Azərbaycan qadına azadlıq hələ əsrlər bundan əvvəl verib. Fransaya isə bu, 5 əsr sonra gəlib. Biliklərin dekolonizasiyası qadınların dövlətin, ictimaiyyətin həyatına müsbət təsirini göstərməkdir. İnanıram ki, Bakı konfransı bu istiqamətdə öz töhfəsini verəcək. Fransa bütün dünyanı gəzərək öz bayrağını asmağa çalıb və çətin şəraitdə yaşayan xalqları öz əsarətində saxlayıb. Bu müstəmləkəçilik siyasəti əsrlərdir davam edir. Fransa 1958-ci ildə Əlcəzairdə qadınları bir araya yığaraq qadınları bir araya yığaraq qadınları atmalarını dedi. Amma bu, "azadlıq" adı altında bir hiylə idi. Azərbaycan gənc bərabərliyi mövzusunda örnəkdir. Bu ölkədə qadınlar kişilərlə bərabər çiyin-çiyinə çalışır", - deyərək əlavə edib.

Korsikada qadınların hüquqlarının pozulduğunu diqqətə çatdıran Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol bu adada qadınların ağır formada zorakılığa məruz qaldıqlarını qeyd edib.

Seneqal "YDNA VITA" LTD təşkilatının rəhbəri olan İbrahim Diagne müstəmləkəçiliyin insanları tam təcrid etməkdə davam edir və buna son qoyulmalıdır.

"Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda iclasdan sonra fləşmob nümayiş etdirilib. Fləşmob çərçivəsində Fransa yürütdüyü müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin konfransdakı nümayəndələri xəritə üzərində öz bayraqlarını sancaraq beynəlxalq ictimaiyyətə çağırış ediblər.

Sonda xatirə şəkli çəkdirilib. Xatırladaq ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisatına sədrliyi dövründə görüldüyü işləri yüksək qiymətləndirən Hərəkata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.

"Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda iclasdan sonra fləşmob nümayiş etdirilib. Fləşmob çərçivəsində Fransa yürütdüyü müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin konfransdakı nümayəndələri xəritə üzərində öz bayraqlarını sancaraq beynəlxalq ictimaiyyətə çağırış ediblər.

Sonda xatirə şəkli çəkdirilib. Xatırladaq ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisatına sədrliyi dövründə görüldüyü işləri yüksək qiymətləndirən Hərəkata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.

"Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda iclasdan sonra fləşmob nümayiş etdirilib. Fləşmob çərçivəsində Fransa yürütdüyü müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin konfransdakı nümayəndələri xəritə üzərində öz bayraqlarını sancaraq beynəlxalq ictimaiyyətə çağırış ediblər.

Sonda xatirə şəkli çəkdirilib. Xatırladaq ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisatına sədrliyi dövründə görüldüyü işləri yüksək qiymətləndirən Hərəkata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.

Azərbaycan Prezidentinin Fransanın neokolonializm siyasətini ifşa edən fikirləri dünya mediasında



Prezident İlham Əliyevin "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılara ünvanladığı müraciətdə və Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Avropanın "Euractiv", "Reuters", "France24", "Deutsche Welle", "Nouvelobs", "Vlt" və digər KİV-lərinin yaydığı materiallarda Azərbaycan Prezidentinin fikirlərinə istinadla Fransanın Cənubi Qafqazda stabililiyi pozduğunu, separatizmi meyllərini və separatçıları dəstəklədiyini qeyd olunur.

Yazılarda Prezident İlham Əliyevin Fransanın Ermənistanı silahlandırmaqla militarist siyasətə keçirdiyini, revanşist qüvvələri təşviq etdiyini, regionda yeni müharibəyə başlaması üçün zəmin hazırladığını vurğuladığı bildirilir. Həmçinin Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qorxulu, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə etdiyini, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olduğunu, Qərbi təşkilatlarını digər dövlətlərə qarşı tozluq vasitəsi kimi istifadə etməyə cəhd etdiyini vurğulanır.

Məqalələrdə Azərbaycan Prezidentinin Fransanı başqa dövlətlərə dərs keçmək praktikasına son qoymağa çağırıldığı bildirilir. Prezident İlham Əliyevin həmçinin Fransanın Cənubi Qafqazda destruktiv rol oynadığını, Ermənistanın isə Fransa hökumətinin marionetinə çevrildiyini və bunun regional sabitliyə ciddi təhlükə ola biləcəyini vurğuladığı qeyd olunur.

Materiallarda Prezident İlham Əliyevin Ermənistan hökuməti və ictimai rəyində Fransa hökumətindən gələn yanlış mesajların onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaratdığını dediyi bildirilir.

Rusiyanın "TASS", "Ria Novosti", "İnterfaks", "Komsomolskaya pravda", "RBK", "Arqumentı nedeli", "News.ru", "Lenta", "Pravda", "Vzlyad", "Veçernyaya Moskva" və digər KİV-ləri Azərbaycan Prezidentinin Ermənistanın Fransanın məsləhəti ilə sülh müqaviləsinin imzalanmasını yubarması barədə fikirlərini önə çıxarıblar. Həmçinin Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması, Ermənistanın Fransanın marionetinə çevrilməsi barədə dediklərinə diqqət çəkilir.

Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırmaqla onu revanşizmə və separatçılığa sürükləməsinə sört şəkildə pislədiyini bildirilir. Materiallarda vurğulan ki, Prezident İlham Əliyev Ermənistanı öz gələcəyini qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmağa çağırır.

Bosniya və Herseqovinanın "Slobodna Bosna" portalı da Azərbaycan Prezidentinin Fransanın kolonializmini ifşa etdiyini fikirlərə yer ayırıb. Prezident İlham Əliyevin Fransanın qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olduğunu, törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışdığını vurğuladığı qeyd edilir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulmasının isə onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğuna məhkum olduğunu bir daha göstərdiyini qeyd etdiyini bildirilir.

Yazıda Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırdığını və bunu ictimai şəkildə bildirdiyini, Ermənistanın isə yeni bir müharibəyə başlamaq qərarı verərsə, bunun ona kömək etməyəcəyini vurğuladığı qeyd olunur.

Türkiyənin "Anadolu" Agentliyi, Nigeriyanın "The eagle online", Uqandanın

"Monitor", Hindistanın "First post", "Times of India", Sinqapurun "Channel News Asia" kimi media qurumları tərəfindən yayımlanan xəbərlərdə Azərbaycan Prezidentindən sitatlar götürülür, Fransanın təkə keçmiş və indiki müstəmləkələrində deyil, eləcə də Cənubi Qafqazda stabililiyi pozduğunu vurğulanır. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə apararaq azad olmağa çalışan xalqları dəstəklədiyini bildirilir.

Gürcüstanın "Interpress news", "Geotimes", "Netgazeti", "Palitra news", "Aktual" portalı dövlətimizin başçısının xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirləri ilə bağlı silsilə materialları yayıb. Azərbaycan Prezidentinin fikirlərinə istinadla yayılan materiallarda Fransanın Cənubi Qafqaz regionunda yeni müharibələr üçün zəmin hazırlaması, müstəmləkəçilik siyasətindən əl çəkə bilmədiyini, Avropadan konarda yaşayan xalqların hüquqlarına və istəklərinə hörmətlə yanaşmadığını qeyd olunur.

Ukraynanın "İnterfaks-Ukrayna", "Korrespondent", "Yevropeyska Pravda", "I News" və digər KİV-lərində dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin Ermənistanla aparılan danışıqlar, xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirlərinə geniş yer verilib. Məqalələrdə Prezident İlham Əliyevin sözlərinə istinadla vurğulan ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Azərbaycana müharibə lazım deyil. Azərbaycan öz ərazi-sində vuruşub və ədalətli, beynəlxalq hüququ bərqərar edib. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Məqalələrdə həmçinin Prezident İlham Əliyevin Azərbaycanın regionda sülh istəyində dair çağırışları da yer alıb.

Hikmət HACIYEV: "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur"

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğal zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir".

"Trend" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb.

"Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki, universitetdə "İnsan haqları" təlimləri professoru kimi, Samanta Pauer "Cəhənnəmdən bir problem: Amerika və soyqırım çağını" adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara



qarşı törətdiyi soyqırımı və vəhşilik aktlarını qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsinə qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib.

"Avrora" mükafatı çətri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur olixar və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri "Troyka Dialog"un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda məhkəmədən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkofobiya, siyasi korrupsiya, "pulbazlıq" və qondarma "Avrora" mükafatı altında siyasi spekulasiyalar yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur! - deyərək Hikmət Hacıyev bildirir.

Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə və TürkPA-nın 15 illiyinə həsr edilmiş konfrans keçirilib



Noyabrın 21-də Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və Türkdillili Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan hissəsində çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədr müavini Bekir Bozdağ Türkiyə, Azərbaycan və türk dünyasının digər ölkələrinin tarixi dostluqlarını, qaradışqlarını möhkəmləndirmək üçün çalışdıqlarını vurğulayıb. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər türk dövlətlərinin başçıların əlaqələri genişləndirmək üçün genişmiqyaslı işlər gördükləri diqqətə çatdırılıb.

Bildirib ki, parlamentlər arasında əlaqələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət göstərir. Dünyadakı hazırkı mürəkkəb vəziyyət türk dövlətlərinin birlikdə olmasını zərurətə çevirir.

Bekir Bozdağ dövlətlərarası münasibətləri "Bir millət, yeddi dövlət" olaraq inkişaf etdirməyin əhəmiyyətindən danışdı.

Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Dastanbek Cumabekov çıxışında diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını istiqamətində böyük işlər görüb. Onun hakimiyyətə gəlməsi ilə Azərbaycanda parlament inkişaf edib, əhalinin sosial rifahı yaxşılaşıb, iqtisadiyyat dirçəlib.

O, əlavə edib ki, Ümummilli Liderin vətənpərvərliyini Qarabağın işğaldan azad edilməsində mühüm rolunu olub.

Türkiyə Böyük Millət Məclisinin digər üzvü Ahmet Zembilci isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev türk dünyası üçün gördüyü işlərlə yaddaşlarda böyük iz qoyub. Bu gün Azərbaycan ilə Türkiyə arasında bonzorsiz münasibətlər hökm sürürsə, bunda Ümummilli Liderin böyük əməyi var.

Ahmet Zembilci bildirib ki, bundan sonra da Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırmaq üçün işlər görülməlidir.

Milli Məclisin deputatı Əhliman Əmiraslanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev türk dövlətlərinin əlaqələrinin inkişafı, birliyi üçün çox iş görüb.

"Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şadırd. Çünki Ümummilli Liderin türk dünyası ilə bağlı arzuları reallaşdı", - deyərək qeyd edib.

Milli Məclisin deputatı Hikmət Babaoglu Azərbaycanın və Türkiyənin tarixən davam edən qardaşlıq münasibətlərinin hazırda ən yüksək səviyyəyə çatdığını vurğulayıb. Keçirilən bələdçilik tədbirlərinin türk dövlətləri arasında əlaqələri daha da inkişaf etdiriyini diqqətə çatdırıb.

Tədbirin TürkPA-nın 15 illiyinə həsr olunmuş hissəsində çıxış edən qurumun baş katibi Mehmet Süreyya Er deyib: "TürkPA-nın gördüyü işlər türk dövlətlər tərəfindən hər zaman dəstəklənib. TürkPA regional və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurub, münasibətlərini genişləndirir".

O, əlavə edib ki, türk dünyasında gedən proseslərdə TürkPA fəallıq nümayiş etdirir.

Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mestten vurğulayıb ki, hazırda Şərq dövlətləri inkişaf mərhələsinə qədəm qoyub. Buna zəmin yaradan bir neçə amil var. Belə ki, ortaq tarix və dil, əhalinin artan sayı birgə əməkdaşlığı inkişaf etdirən əsas məsələlərdəndir.

O, deyib ki, global imperializmə, eyni zamanda islamofobiya qarşı mübarizə üçün türk dünyasının birgə əməkdaşlığı vacibdir.

Digər çıxış edənlər türk dünyasının birləşməsinin tarixi zərurətə çevrildiyini vurğulayıblar. Ortaq mədəniyyətin, tarixin, dilin, dinin qarşılıqlı əməkdaşlığın inkişafına zəmin yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının önəmi qeyd olunub, bu barədə təkliflər səsləndirilib.

Tədbirdə türk dövlətləri arasında təhsil sahəsində münasibətlərin, o cümlədən olfiba və dil birliyinin vacibliyi, tələbə təqəddürlərinin təsis olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Konfrans TürkPA-nın keçmiş, bugünkü vəziyyəti və perspektivlərini haqqında müzakirələrlə yekunlaşıb.

Sonra ailə fotosu çəkilib. Qeyd edək ki, konfransda Milli Məclisin deputatları, Türkiyənin, Qırğızistanın, Özbəkistanın, Şimali Kiprin, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT), "Türk Kültür və Sənətləri Ortaq Yönetimi"nin (TÜRKSÖY), Türk Dövlətləri Təşkilatının (TDT), Müstəqil Dövlətlər Birliyinin (MDB) nümayəndələri iştirak ediblər.

Bakıda SPECA-nın İqtisadi Forumu baş tutub

Azərbaycanda "SPECA regionunun global miqyaslı rabitə qovşağına çevrilməsi" mövzusunda İqtisadi Forum keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cəbraylov vurğulayıb ki, Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi proqramının 25 illiyinə həsr olunub. Nazir İqtisadi Forumun proqram ölkələri arasında məlumat mübadiləsinə əsaslaşdırılmasına, birgə sənədləri dəstəkləməyə əminliyini bildirib. Qeyd olunub ki, SPECA regionda ortaq iqtisadi məqsədlərə nail olmaq, bərabərsizlikləri azaltmaq və regionda rifahı artırmaq məqsədində əsaslanr. Şərq Qərbdə əsas rolunu oynayan Azərbaycanın çoxillik transhəndər ticarət və mədəni mübadilə önəmləri ilə seçilir. Bununla belə SPECA çərçivəsində ticarət əlaqələri dərinləşdikdə, infrastrukturun inkişafına ehtiyac duyulur. Bu sahədə təşəbbüslərin artırılması qarşılıqlı faydalı əməkdaşlıqda önəm kəsb edir.

Bildirilib ki, 2022-ci ildə Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 3,6 dəfə artaraq 1,3 mlrd. dollara çatıb. Bu ilin ilk on ayında isə həmin göstərici 1,2 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 16 faiz çoxdur. Bundan əlavə, Azərbaycan proqram çərçivəsində ixracın həcminə görə də müsbət nəticələrə



nail olub. Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk 10 ayında Azərbaycanın proqram iştirakçısı olan ölkələrə ixracı təxminən 82 faiz artıb. Bu sahədə daha yüksək nəticələr əldə etmək üçün imkan genişdir. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi tədbirlər bu məsələdə mühüm töhfələr verə bilər. İqtisadiyyat naziri SPECA çərçivəsində ölkəmizin Qazaxıstan, Qırğızistan, Tacikistan, Türkmənistan və Özbəkistanla iki-tərəfli faydalı iqtisadi-ticarət əməkdaşlığı və bu sahədə daha yaxşı nəticələr üçün mövcud potensial barədə fikirlərini bildirib. Forumda Azərbaycanın artan neqliyyat-tranzit potensialının ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsinə mühüm töhfəsi qeyd olunub. Azərbaycanın Milli Prioritetlə-

rinin, əlverişli biznes və investisiya mühitinin, ərazilərimizin azad edilməsinin yaratdığı yeni realitələri bu kontekstdə önəmi diqqətə çatdırılıb.

BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Maryasin vurğulayıb ki, son 25 il ərzində SPECA ölkələrinin global ticarətdə rolu dəfələrlə artıb, iqtisadiyyatları nəzərəcərpəcək dərəcədə inkişaf edib. Qeyd olunub ki, proqram iştirakçısı olan dövlətlərin davamlı iqtisadi inkişafı üçün bir sıra məsələlərə diqqət gücləndirilməlidir. Buraya rəqəmsal transformasiya, təchizat zəncirindəki problemlərin aradan qaldırılması, gender bərabərliyinə tam nail olunması, "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsi və digər məsələlər daxildir. Bildirilib ki, SPECA Fondunun yaradılması üzərində iş aparılır. Həmin fonda daxil olacaq

vəsait Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönəldiləcək.

BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hirohito Toda proqram ölkələri arasında enerji, neqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi, gələcəkdə birgə layihələrin gerçəkləşdirilməsinin önəmini qeyd edib. Onun fikrincə, proqram ölkələrinin iqtisadiyyatları yaxələndirilməli, rəqəmsal inkişaf, iqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və s. diqqət gücləndirilməlidir.

Tədbirdə Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistan və Tacikistan nümayəndələri SPECA çərçivəsində əməkdaşlıq, iqtisadi və investisiya potensialı, müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi təşəbbüsləri barədə fikirlərini bildirdilər. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızistan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan höyətə keçirir.

SPECA-nın 25-ci ildönümünün qeyd olunmasına dair

BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib

Noyabrın 20-də Azərbaycan, Qazaxıstan, Qırğızistan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, "Dünyamızın transformasiyası: Davamlı İnkişaf üçün 2030 gündəliyi" adlı qətnamədə Xüsusi Proqramın üzv dövlətlər üçün qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişaf

təşviq edən regional proqram kimi mühüm rol vurğulanıb. Xüsusi proqramın təsis edildiyi 1998-ci il 26 mart tarixli Daşkənd Bəyannaməsinin məqsəd və məramları xatırlanıb, Mərkəzi Asiya ölkələrində əldə olunan tərəqqi, onların Avropa və Asiya iqtisadiyyatları ilə inteqrasiyası və global iqtisadi ar-

tıma töhfələri alqışlanıb. Qətnamədə Xüsusi Proqramın iştirakçısı olan dövlətlərin və BMT-nin Xüsusi Proqram çərçivəsində layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli və vaxtında səfərbər edilməsi üçün BMT-nin çoxtərəfli etimad fondu yaradılması imkanla-

rının aradılmasının əhəmiyyəti qeyd olunub. Habelə qətnamədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

rının aradılmasının əhəmiyyəti qeyd olunub.

Habelə qətnamədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda konfransının Bakı Bəyannaməsi

Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikasının, təsisatın növbəti sədri kimi Uqanda və Özbəkistanda birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda beynəlxalq konfransın yekun Bəyannaməsi qəbul olunub.

AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatının konfransda təmsil olunan üzv dövlətləri bəyannamədə Hərəkatın perspektiv gündəliyi kimi insan hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi sadəliklərini vurğulayıb, qadınların inkişafı və onların insan hüquqlarının təmin olunması sahəsində problemlərin həlli üçün siyasi iradələrini bir daha ifadə ediblər.

İştirakçılar cəmiyyətin bütün sahələrində qadınların təmsil olunmalarını, tam, bərabər və mənəli iştirakını təmin etmək əhdəliklərini bir daha təsdiqləyib, Qoşulmama Hərəkatının üzv dövlətlərinin siyasi sistemlərində onların bərabər iştirakının təşviqinin xüsusi əhəmiyyətini bildiriblər.

Eyni zamanda Qoşulmama Hərəkatının üzv dövlətlərdəki ən son nümunələr də daxil olmaqla, ən yüksək siyasi səviyyələrdə və seçilmiş assambleyalarda qadınların artan təmsilçiliyi yüksək qiymətləndirilib.

Üzv dövlətlər kişilərinin və oğlan uşaqlarının prosesə cəlb olunmasının vacibliyini dərk edərək, sözləri birləşdirməyə və qadınlara qarşı zorakılığın bütün formalarını tam aradan qaldırılana qədər mübarizəni davam etdirməyə qəti əhdəliklərini təkrarlayıblar.

Sənəddə qadınların mühüm rolunu və onların davamlı inkişafın bütün sahələrində tam, bərabər və mənəli iştirakının zəruriliyi bir daha təsdiqlənib, habelə bu istiqamətdə onlara liderlik üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini qeyd ediblər.

Həmçinin birtərəfli məcburetmə tədbirlərinin qadınlarla və qızlarla, o cümlədən onların rifahının və insan hüquqlarının tam təmin olunmasına yönəlməli siyasi və proqramlara zərərli təsiri tanıdıb, bu kontekstdə onların dərhal və qeyd-şərtsiz tam ləğvini pisləməyə və tələb etmək əzminə sadəlik bir daha ifadə olunub.

BMT sisteminin təşkilatlarının öz mandatları çərçivəsində qadınların inkişafı və səlahiyyətlərinin artırılması, on-

ların insan hüquqlarından istifadə edilməsinin təşviqində bütün dövlətlərin sözlərini dəstəkləmək üçün mərkəzi və əlaqələndirici rolunu tanıdıb.

İştirakçılar habelə gender bərabərliyinə nail olunması, bütün qadınların və qızların səlahiyyətlərinin artırılması üzrə məqsədin, eləcə də gender perspektivinin 2030-cu il İnkişaf Gündəliyinə daxil edilməsinə və inteqrasiyasını alqışlayıblar.

Eyni zamanda qadınlar üzrə IV Ümumdünya Konfransı tərəfindən qəbul edilmiş Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının tam həyata keçirilməsi istiqamətində əldə olunmuş irəliləyiş alqışlanıb, BMT Baş Assambleyasının 23-cü xüsusi sessiyasının "Qadınlar 2000: İyirmi birinci ər üçün gender bərabərliyi, inkişaf və sülh" yekun sənədlərinə dəstək bir daha təsdiqlənib.

Qoşulmama Hərəkatının üzv dövlətləri arasında, o cümlədən yüksək səviyyəli qarşılıqlı fəaliyyət yolu ilə qadınların inkişafı və səlahiyyətlərinin artırılması, onların insan hüquqlarının həyata keçirilməsində mövcud problemlərə dair fikir, bəxş və perspektivlərinin mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayan iştirakçılar

hərəkətində bəyannamədə qeyd edildiyi kimi, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının qəti atında daha bir qurum - Qadınlar Platformasının yaradılmasına qərar alınıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şöbəsi və Genclər Şöbələrindən sonra Qadınlar Platformasının təsis olunması Azərbaycan Hərəkatının fəaliyyətinin daha da təkmilləşdirilməsinə növbəti töhfəsidir.

bununla bağlı razılaşdırılmış və məqsədyönlü tədbirlər gördüklərini bildirdilər.

Onlar Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılmasını təklifini nəzərə aldılar, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu vasitəsilə bu təşəbbüsü, o cümlədən onunla bağlı iş üsullarını müzakirə etdiklərini diqqətə çatdırıblar.

Sonda qonaqpərvərliyə və noyabrın 20-21-də Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması mövzusunda beynəlxalq konfransa evsahibliyi etdiyinə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlıq ifadə edilib.

Beləliklə, bəyannamədə də qeyd edildiyi kimi, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının qəti atında daha bir qurum - Qadınlar Platformasının yaradılmasına qərar alınıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şöbəsi və Genclər Şöbələrindən sonra Qadınlar Platformasının təsis olunması Azərbaycan Hərəkatının fəaliyyətinin daha da təkmilləşdirilməsinə növbəti töhfəsidir.

Nazir Ceyhun Bayramov GUAM-ın baş katibi ilə görüşüb

Noyabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf Namiyyəsi Təşkilatı - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər GUAM çərçivəsində üzv dövlətlər arasında mövcud və gələcək əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıb, təsisi üzv dövlət olaraq ölkəmizin GUAM çərçivəsində fəal əməkdaşlığı təqdir edilib.

Üzv dövlətlər arasında GUAM-ın əsas məqsədləri olan iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib.



müxtəlif layihələr və proqramlar çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin GUAM çərçivəsində ticarət, neqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşı-

lıqlı faydalı əməkdaşlıq əsasında fəaliyyətə xüsusi önəm verdiyini, qeyd olunan sahələr üzrə layihələrin təşəbbüslərinə və fəal iştirakçısı olduğunu bildirdi.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XİN: "Ermənistanı sülh müqaviləsi ilə bağlı yeni lüzumsuz yubatmalara yol verməməyə çağırırıq"

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı məlumat yayıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

Məlumatda qeyd edilib: "Ermənistanın Azərbaycan sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkəməsi prosesi ciddi şəkildə yubadıb.

Sülh danışıqlarında ki bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə verir.

Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri bərpa qərarını birləşdirə bilər.

Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.

Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırırıq və danışıqların tezliklə başlanması üçün onların bu çağırışına müsbət cavab verəcəyinə ümid bəsləyirik".

Suriyadan 12 Azərbaycan vətəndaşı repatriasiya olunub

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiya tədbirləri nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"nın müvafiq müddəalarına uyğun olaraq noyabrın 21-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 8-i uşaq və 4-ü qadın olmaqla, 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - XİN-in məlumatında qeyd olunub.

daşlarını Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Noyabrın 21-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reintegrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - XİN-in məlumatında qeyd olunub.

Qərbi Azərbaycan İcmasından bəyanat: "Səlibçi mentalitetinizə görə bunu heç vaxt etməyəcəksiniz"

"Son vaxtlar ABŞ Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır. Bu dəfə ermənidən çox erməni olmasıyla bütün dünyada məşhur olan Samanta Pauer xüsusi "canfəşanlıq" göstərmişdir. Yerli amerikalı kütəvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin rəsmisinin indiki gəlib Azərbaycanı "məcburi köçürülmə"de itiham etməsi ikrah doğurur".

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması-nın yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir: "ABŞ Qarabağdan olan etnik ermənilərədir" deyən S.Pauerdən soruşuruq: Bəs Ermənistanın deportasiyası edilmiş azərbaycanlılarla nə vaxt bir yerdə olacaqsınız?! 4 min azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı nə vaxt narahatlığınızı bildirecəksiniz?! Azərbaycanlı mənə qurbanları ilə nə vaxt həmrəylik ifadə edəcəksiniz?!

Ayndır, səlibçi mentalitetinizə görə bunu heç vaxt etməyəcəksiniz. Buna görə də sizin və rəhbərlik etdiyiniz, adında "yardım" sözü olan, amma müxtəlif ölkələrdə dağıdıcı fəaliyyətə məşğul olan USAID adlanan təşkilatın mühaşirələrinə ehtiyacımız yoxdur".



YENİ AZƏRBAYCAN PARTİYASI

milli etimadın və siyasi həmrəyliyin ali ünvanıdır



Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il keçir. Hər il biz bu tarixi qeyd edərkən o dövrün tarixi şəraitinə bir daha nəzər salmalı oluruq. Bu partiyanın yaradılmasını şərtləndirən şəraitin öyrənilməsinin müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik. Çünki hadisələrin mərkəzində dünyaşöhrətli siyasətçi Heydər Əliyev olmuşdu.

Hadisələrin xronologiyasına baxaq. Mixail Qorbaçov 1985-ci ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi və Heydər Əliyevə qarşı qərəzli münasibəti ilə hadisələri arzuolunmaz vəziyyətə gətirdi. M.Qorbaçov Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevi özünə rəqib gördüyü üçün onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq yolu tutdu. Nəticədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi.

Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, bununla da Kremldəki yeganə və ən böyük qalamız yıxıldı. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı çirkin siyasətini gerçəkləşdirmək üçün qabaqcadan düşünülmüş planlarını həyata keçirmək kimi niyyətdən irəli gəlirdi. Heydər Əliyev bu haqda deyir: "Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyətçə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistanə verilməlidir" - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın "Qarabağ əməliyyatı" mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin təbiiq olunmasında mən ciddi maneə imişəm".

Qorbaçovun əsas məqsədlərindən biri də Heydər Əliyevin Azərbaycanda başlanmış milli azadlıq hərəkatına qoşulmasına mane olmaq idi. O bildirir ki, Heydər Əliyevin bu hərəkata qoşulması hadisələri sürətləndirəcək. Belə bir məqamda o, 20 yanvar 1990-cı il tarixdə Bakıda qoşun yeridərək xalqın azadlıq hərəkatını boğmağa çalışdı.

Heydər Əliyev siyasi fəaliyyətdən faktiki təcrid edilmiş vəziyyətdə olmasına baxmayaraq, təcridəlməmiş və ağır faciəyə laqeyd qalmadı. Heydər Əliyev 20 Yanvar qanlı faciəsinin ertəsi günü həyatını riskə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıların və icraçıların cəzalandırılmasını tələb etdi.

Heydər Əliyevin bu fəaliyyəti Azərbaycan hakimiyyətində olan manqurtları narahət edirdi. Onlar bu fəaliyyəti görməliyə gəlməklə Heydər Əliyev böyüklüyünü gizlətməyə çalışır, Qorbaçov tərəfindən irəli sürülmüş təcridetmə siyasətində kölə kimi xidmət edirdilər.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyevin Bakıda qalmasına həmin dövrün siyasi hakimiyyəti bütün cəhədlə mane oldu. Hətta Bakıda hava limanında onun həyatına sui-qəsd cəhdi edildi. Heydər Əliyev Bakını tərk etmək məcburiyyətində qalaraq Naxçıvana getməli oldu. Bir müddətdən sonra yerli əhali Heydər Əliyevin Naxçıvan Ali Məclisinə alternativsiz olaraq namizədliyini irəli sürdü və o, deputat seçildi.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Hakimiyyət iddiasında olan bütün qüvvələr Heydər Əliyevin böyük siyasətə qayıdışını istəmirdilər. Amma artıq Heydər Əliyev Naxçıvan Ali Məclisindəki fəaliyyəti ilə özünün müstəqillik ideyalarını gerçəkləşdirməyə başlamışdı.

Müstəqil yaşayışa bilməyəcəyimizlə bağlı fikirləri dəstəkləyən Ayaz Mütəllibov Azərbaycanın formal olaraq prezidenti seçilməklə ittifaqın bərpası olmasına çalışırdı. O vaxt "Biz müstəqil yaşama-



İLHAM ƏLİYEV missiyası ilə uğurla inkişaf edir

ğa qadirikim!" ritorik sualı qarşısında siyasi qüvvələr iki hissəyə bölünmüşdür. Bir tərəfdə, qeyd etdiyimiz kimi, müstəqillik qarşılaşdırılmalıdır. Heydər Əliyev, digər tərəfdə isə köləlik sevdələri mütəllibovçular dururdu. Heydər Əliyev yüzillər aktual olan və tarixi süra sөykənən bu məsələyə birmənalı qiymət verirdi - Azərbaycan müstəqil olmağa qadirdir.

AXC üzvləri isə ciddi-cəhdlə hakimiyyətə gəlmək istəyirdilər. Yeni ittifaq müqaviləsinin Azərbaycanın Ali Sovetində müzakirəsi aparılırdı. Bu əvəfdə Ali Sovet o dövrdəki hakimiyyəti və Moskvaya müdafiə etmək məqsədilə bir çox qeyri-demokratik qərarlar qəbul etdi. Bunlardan biri də Heydər Əliyevin siyasi fəaliyyətinə imkan verməmək üçün Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qərarının ləğvi edilməsi idi. Sonrakı addım prezident seçkisi üçün yaş senzinin müəyyənləşdirilməsi oldu. Təəssüf ki, bu dövrdə "demokratik" cəbhəni təmsil edənlər sonradan hakimiyyətləri dövründə də öz üzvlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmədilər və əvvəlki hakimiyyətin yolunu davam etdirdilər.

Bütün bu təzyiqlərə baxmayaraq, Heydər Əliyev 7 mart 1991-ci il tarixdə Ali Sovetin sessiyasında ittifaq müqaviləsinin rədd olunmasını təkidlə tələb edərək Azərbaycanın yolunu yalnız müstəqillik olduğunu bildirdi. Heydər Əliyev dedi: "Yeni ittifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də müləhizə və təkliflərimi mən də bildirmək istəyirəm. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyini aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".

Heydər Əliyev bu tarixi çıxışında SSRİ rəhbərliyində olmuş bir şəxs kimi sovetlər birliyinin siyasi anatomiyasını açaraq onun imperialist bir dövlət olduğunu ifşa etdi. SSRİ-nin rəhbəri M.Qorbaçovun əsl niyyətini ifşa edən Heydər Əliyev dedi: "Ölkənin rəhbərliyi yemmiş il mövcud olan ittifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi ittifaq olmayıb, respublikalar heç də ittifaqda yaşamayıb, əsl ittifaq bundan sonra yaranacaqdır. Həqiqət isə desək, yeni ittifaq müqaviləsinin layihəsi əvvəlcədən də yararsızdır".

Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma

torpağını göz bəbəyi kimi qorumaqdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlalıyyət uğrunda mübarizə aparmalıdır". Onun müstəqilliklə bağlı fikirləri gənc nəslin ürəyini rıqəpə götürür, gəncərdə müstəqillik ideyalarını gerçəkləşdirəcək siyasi liderin məhz Heydər Əliyev olduğu qənaətinə möhkəmləndirdi.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurətindən danışıqdan yaş senzinə qarşı mübarizədə fəalılıq edən azsaylı vətənsəvor, cəsarət sahibi olan şəxslərin fəaliyyətini qeyd etməmək mümkün deyil. Konstitusiyada 121-ci maddə ilə "yaş senzi" mənəəsi yaranan bəzi qüvvələr xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb edirdilər. Yadda qalan əsas məqamlardan biri də bu oldu ki, mübariz insanlar etiraz aksiyaları təşkil etməklə heç kəmdən qorxmadan, hətta repressiya təhlükəsinin olmasına baxmayaraq, öz mübarizələrini sona qədər davam etdirdilər. O dövrün mətbuatını izlədikcə vəziyyətin nə dərəcədə eybəcər olduğunu görmək mümkün deyil. Mətbuatda yaş senzinə qarşı etiraz edənlər lağa qoyulur, onlara istehza edilirdi.

Lakin Azərbaycanın vətənpərvər gəncliyi Heydər Əliyev dühasının xalqımızı bu fəlakətli vəziyyətdən qurtara biləcəyini düşünürdü. Azərbaycanın yetkin düşüncəli gəncliyi təhdidlərə baxmayaraq, öz işiqlı gələcəyinin dalınca gedirdilər. Bir tərəfdən Moskvaya mütə qul kimi xidmət edənələr, digər tərəfdən hakimiyyətə can atan AXC-Müsavat cütülyü Heydər Əliyev fenomenini görməzdən gəlməyə çalışır, onun heç cür siyasət sahəsinə qayıtmasını istəmirdilər. Hadisələrin gedişi isə xalqın gerçək liderinin gəlişinə zəmin yaradırdı.

16 oktyabr 1992-ci il tarixdə Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə mətbuatda müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübəni özəsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yaratdınız. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözlünüzü və qəti qərarınızı gözləyir".

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda kaos, anarxiya yaranmış və daxili çəkişmələr özünü pik nöqtəsinə çatmışdı. Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən təkidlə hakimiyyətə dəvət edilməsinin çox səbəbləri var idi. 1970-80-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və əbadlıq, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət gös-

tərərk 20 Yanvar hadisələrinə qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin çıxarılması və s. onun 1993-cü ildə xilaskarlıq missiyasını da uğurla həyata keçirəcəyini inamı daha artırır.

Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə "rəhbərlik" edən "kor" qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsinə yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev o illər siyasətə qayıtmaq istəyində olmasa da, respublikanın siyasi-ictimai həyatındakı proseslər onu həddindən artıq narahət edirdi. Real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin sədri xalqın taleyi üçün narahat olan ziyalıların müraciətini cavabı qoymadı. Beləliklə, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə müsbət cavab verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə manifestidir. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etdi: "Güman edirik ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya, sosializm, hüquq, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, sosializmiyyətli iqtisadiyyatın formalaşmasında əsas fəaliyyət istiqaməti olmuşdur. Heç şübhəsiz ki, bütün bunlar sahələrə bölünmüşdür. Bütün bunlar dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı idi. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev partiyanın VII Qurultayında çıxış edərək bu barədə deyib: "Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadıqlıq Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi".

1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə Ulu Öndər bildirmişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP

sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın sədri seçilməsi ilə Heydər Əliyevin gənclərə yönəlik fikirləri daha çox gerçəkləşməyə başladı. Eyni zamanda Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsindən sonra gənclər daha çox partiya marağı göstərməyə başladılar. Bundan sonra partiya gənclərin sayı artmağa başladı. Təsəffüf deyil ki, bu gün partiya üzvlərinin 300 minə yaxın hissəsini gənclər təşkil edir.

Heydər Əliyev şəxsiyyətinin gücü hər kəsə yaxşı bəllidir. Bu güc xalqın gücü ilə birləşdikdən sonra qarşılaşılmaz bir qüvvəyə çevrildi və dağılmaq üzrə olan bir məmləkətə sabitlik və quruculuq dövrünə qədəm qoydu. Bu gün Heydər Əliyev ideyaları və siyasi kursuna daim sədaqətə xidmət edən 720 mindən çox üzvü olan YAP təkə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır.

YAP-ın siyasi həyatında Birinci vitse-prezident Mehriban Əliyevanın rolu da danılmazdır. Mehriban Əliyevanın partiya sıralarında yüksək səviyyədə təmsil olunması Azərbaycan humanizim prinsiplərinin daha da genişlənməsinə böyük bir töhfədir.

Prezident İlham Əliyevin 2018-ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda müstəqillik haqqındakı sözləri çox düşündürücüdür. O demişdir: "Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir".

Danılmaz faktır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli varisi cənab İlham Əliyev yazıb. Ümummilli Lider müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi. Dünya hər və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik münəsinəni əyani surətdə gördü. Cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunun, eyni zamanda müasir dünyanın taleyində mühüm rol oynayan liderlərdən biri kimi qəbul olunur. Bu gün nəinki YAP üzvləri, bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etmişdir.

Həyat isə davam edir, qarşıda bizi yeni zəfərlər gözləyir. İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dediyi fikirləri ilə yazını tamamlamaq istəyirəm: "...Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə sözlərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunsandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, mənə, bu gün biz vaxt itirməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yəni də bu, necə deyirlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bəzə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütəlak əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizə yaxşı birlirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadığı yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadığı yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanada bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kondirimiz dağılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik".

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri



Heydər Əliyev İli 2023

Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər.

Bələ liderlər bizim xalqın tarixində də yetişmiş, dövlətçiliyimizin yaradıcı möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında öz işıqlı ömülləri ilə bu xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev adlı hər zaman qürur hissi ilə çəkilir.

Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətəninə canından artıq sevməyi ön böyük azərbaycanlı, şərfli adlı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sort sınaqlarından çıxaraq öljəyölməz irəliləyişə nail olmuşdur.

1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başladı. Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratmışdır. XX-XXI əsrlərin qovuşduğu Azərbaycanın demokratik və bəşəri dəyərlərlə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin fədakar siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.

Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqilliyini bərpa etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdır. O dövr ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi insanların dinc və təhlükəsiz yaşamasını mümkün etməmişdir.

Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, çətinliklərə əhvali-ruhuyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq imkanı əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verirdi.

1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərkə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışıqlar Ulu Öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanının misilsiz rolu xüsusi vurğulanmalıdır. Sözügedən sahədə aparılan islahatlar, o cümlədən sözlükdən fərqli hüquq-müfahizə orqanlarının qanunların pozulmasına hallarına, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər etməklə, "cəzamnı ləbuđlüyü" prinsipinin real təmin olunması istiqamətində ən ciddi tədbirlər görülməsini təmin etmişdir.

Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublika-

mızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarları ümum-bəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Təsədüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır.

12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azər-



Ulu Öndər Heydər Əliyev müasir məhkəmə sisteminin banisidir

insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölümlə qəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyət və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu Öndərin gələcək nəsillərə misilsiz töhfəsi olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiyaya və sənədlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilmişdir.

Müstəqillikdən sonra insan hüquq və azadlıqlarının təminatı məqsədilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində ən mühüm məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. Ölümlə qəzasını ləğv edən Azərbaycan hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasın bir daha sübut etmişdir. 1993-cü ilin iyun ayında ölkəmizdə icrasına moratorium qoyulmuş ölümlə qəzası 10 fevral 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanla ləğv edilmişdir.

Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun siyasətinin yüksək humanizmi və insanpərvərlik prinsiplərinə əsaslanması idi. Geniş üroyə və zəngin məna-viyətə malik olan Heydər Əliyev təqsirkarları qanunvericiliyini uyğun olaraq cəzalandırmağın tərəfdarı olsa da, onun xəyirxahlığı, insanpərvərliyi bəzi hallarda cinayətkarları bağışlamağa sövq edirdi. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfv etmə institutunun bərpası qeyd olunanların əyani göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə 3 mindən artıq məhkum azadlığa buraxılmış, eyni zamanda onun təşəbbüsü ilə bu dövrdə qəbul edilmiş "Amnistiya haqqında" Milli Məclisin yeddici qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir.

Ulu Öndərin 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və

demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimler test üsulu ilə imtahan-dan, yarıdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu".

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülmüş, yeni Konstitusiyaya və mütərəqqi qanunların qəbul edilməsi və həyata keçirilməsi təşkilatı işlərin nəticəsində ölkəmizdə yeni hüquqi dövlətin möhkəmə əsasları yaradılmışdır. Nəticədə qısa zaman ərzində yeni dövlət idarəetmə sistemi formalaşmış, yuxarı pillədə Ali Məhkəmənin olduğu üçpilləli yeni məhkəmə sistemi təsis edilmişdir.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan Avropa hüquq məkanına inteqrasiya olunmağa başlamışdır. O cümlədən ölkəmiz 2001-ci il yan-

varın 25-də Avropa Şurasına üzv qəbul edilmiş, Avropa İnsan hüquqları Konvensiyasına qoşulmuş və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etmişdir. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyinin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi dahi və sürətləndirilmişdir.

Milli insan hüquqları standartlarının Avropa İnsan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci ilin dekabrında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini tənzimləməsi haqqında" Konstitusiyaya Qanunu qəbul edilmişdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquqi islahatların birinci mərhələsində demokratik ədalət məhkəməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiyaya nəzərət, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-müfahizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndirilmişdir.

Ötən dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri yaradılmış, məhkəmə infrastrukturunu müasirləşdirilərkə yüksək texnoloji - "hi-tech" bina və kompleksləri inşa olunub istifadəyə verilmiş, "Elektron məhkəmə" informasiya sistemi geniş tətbiq edilmiş, hakimlərin ən şəffaf seçimi Avropada örnək kimi dəyərləndirilmişdir.

Bu gün Ulu Öndər Heydər Əliyevin məhkəmə sahəsində islahat siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinə öz töhfəsini verir. Ümummilli Lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sisteminə də fəaliyyətinin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sis-

teminin inkişafı davamlı prosese çevrilmişdir.

Ümummilli Liderin hüquqi siyasət kursunu davam etdirən yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını mükəmməl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Müzəffər Ali Baş Komandan İlham Əliyev hüquq sisteminin və ədalət məhkəməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə, eyni zamanda ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. İqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi üçün bir sıra tədbirlər görülmüş və 2004-cü il yanvarın 13-də Avropa Şurası ilə əməkdaşlıqla hazırlanmış "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul edilmişdir. 2004-cü il sentyabrın 3-də isə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) Prezident tərəfindən təsdiq olunmuşdur. Dövlət proqramı normativ-hüquqi aktların qəbul olunmasını, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə, dövlət, o sırada hüquq-müfahizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, marifətləndirmə və beynəlxalq əməkdaşlıq həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur.

Ölkəmizdə sürətli sosial-iqtisadi inkişaf nəzərə alaraq, Avropanın siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətində prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət məhkəməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir, praktik tədbirlərin dairəsi genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətə yeni dəyişikliklər baş verir. Bunun nəticəsidir ki, "Məhkəmə-hüquq sisteminə islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli fərmanının icrası qanunvericiliyə çoxsaylı dəyişikliklər edilməsini şərtləndirir.

Hüquqi islahatların uğurlu olması üçün ilk növbədə onun təməlinə sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti durmalıdır. Bu gün qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması və s. dövlətin hüquq siyasətini mərkəzində dayandırmaq və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılır. Son illər Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar ölkənin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşmasına xidmət edir. Prezidentin apardığı uğurlu siyasətin əsas istiqamətlərindən olan hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət məhkəməsinin keyfiyyətə yeni səviyyəyə qaldırır, hüquq sisteminin müasirləşməsinə təminat verir.

Rafail ƏLİYEV, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülmüş, yeni Konstitusiyaya və mütərəqqi qanunların qəbul edilməsi və həyata keçirilməsi təşkilatı işlərin nəticəsində ölkəmizdə yeni hüquqi dövlətin möhkəmə əsasları yaradılmışdır. Nəticədə qısa zaman ərzində yeni dövlət idarəetmə sistemi formalaşmış, yuxarı pillədə Ali Məhkəmənin olduğu üçpilləli yeni məhkəmə sistemi təsis edilmişdir.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan Avropa hüquq məkanına inteqrasiya olunmağa başlamışdır. O cümlədən ölkəmiz 2001-ci il yan-

varın 25-də Avropa Şurasına üzv qəbul edilmiş, Avropa İnsan hüquqları Konvensiyasına qoşulmuş və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etmişdir. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyinin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi dahi və sürətləndirilmişdir.

teminin inkişafı davamlı prosese çevrilmişdir.

Ümummilli Liderin hüquqi siyasət kursunu davam etdirən yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını mükəmməl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Müzəffər Ali Baş Komandan İlham Əliyev hüquq sisteminin və ədalət məhkəməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə, eyni zamanda ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. İqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi üçün bir sıra tədbirlər görülmüş və 2004-cü il yanvarın 13-də Avropa Şurası ilə əməkdaşlıqla hazırlanmış "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul edilmişdir. 2004-cü il sentyabrın 3-də isə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) Prezident tərəfindən təsdiq olunmuşdur. Dövlət proqramı normativ-hüquqi aktların qəbul olunmasını, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə, dövlət, o sırada hüquq-müfahizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, marifətləndirmə və beynəlxalq əməkdaşlıq həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur.

Ölkəmizdə sürətli sosial-iqtisadi inkişaf nəzərə alaraq, Avropanın siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətində prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət məhkəməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir, praktik tədbirlərin dairəsi genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətə yeni dəyişikliklər baş verir. Bunun nəticəsidir ki, "Məhkəmə-hüquq sisteminə islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli fərmanının icrası qanunvericiliyə çoxsaylı dəyişikliklər edilməsini şərtləndirir.

Hüquqi islahatların uğurlu olması üçün ilk növbədə onun təməlinə sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti durmalıdır. Bu gün qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması və s. dövlətin hüquq siyasətini mərkəzində dayandırmaq və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılır. Son illər Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar ölkənin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşmasına xidmət edir. Prezidentin apardığı uğurlu siyasətin əsas istiqamətlərindən olan hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət məhkəməsinin keyfiyyətə yeni səviyyəyə qaldırır, hüquq sisteminin müasirləşməsinə təminat verir.

Rafail ƏLİYEV, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülmüş, yeni Konstitusiyaya və mütərəqqi qanunların qəbul edilməsi və həyata keçirilməsi təşkilatı işlərin nəticəsində ölkəmizdə yeni hüquqi dövlətin möhkəmə əsasları yaradılmışdır. Nəticədə qısa zaman ərzində yeni dövlət idarəetmə sistemi formalaşmış, yuxarı pillədə Ali Məhkəmənin olduğu üçpilləli yeni məhkəmə sistemi təsis edilmişdir.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan Avropa hüquq məkanına inteqrasiya olunmağa başlamışdır. O cümlədən ölkəmiz 2001-ci il yan-

varın 25-də Avropa Şurasına üzv qəbul edilmiş, Avropa İnsan hüquqları Konvensiyasına qoşulmuş və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etmişdir. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyinin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi dahi və sürətləndirilmişdir.

Azərbaycanı söz sahibi edən güclü iqtisadiyyatdır

Ulu Öndər Heydər Əliyevin sözüdür: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Bu, doğrudan da belədir. Çünki iqtisadiyyat ətrafımızda gördüyümüzü və görmədiyimizi nə varsa hamısına aidiyyəti olan elmdir. Əlimizdəki pulun dəyərindən tutmuş geyindiyimiz paltar qədər, aldığımız maaş, təqaüd və digər gəlirlərin miqdarından tutmuş istehlak etdiyimiz ərzağın qiymətinə, təhsildən, səhiyyədən, mədəniyyətdən başlamış müharibədə və danışıqlarda uğur qazanmağa qədər dolay, ya birbaşa iqtisadiyyatdan asılıdır.

İqtisadiyyatın gücü isə onun təməlinin qoyulmasına bağlıdır. Bünövrə möhkəmdir, onun üzərində ucaldılan bina da dözümlü və uzunömürlü olacaqdır. Bu mənada Ulu Öndərin böyük uzaqgörənlik və müdrikcasına qoyduğu iqtisadi bünövrə Azərbaycanın müstəqilliyinin əbədi olmasını təmin edib: "Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özlə bələnin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanların sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqların təminatında əsas amilə çevrilib. Prezident İlham Əliyev bu fikirləri təsədüfən söyləməyib: "Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. O, iqtisadi inkişaf baxımında heç kimdən asılı deyil. Ölkə iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir". Müstəqillikdən sonra qazandıığımız uğurlar təbii ki, həmin iqtisadi müstəqilliyin nəticəsidir. Qarşıdakı illərdə isə Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı davam edəcək, neft-qaz amilindən asılılıq daha da aşağı düşəcək.

Bu gün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını möhkəmləndirməyə, iqtisadi inkişafı daha irəlilədir aparmağa imkan yaradıb. Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi müzakirə olunan zaman da xüsusi vurğulandı ki, gələcək illərdə büdcə proqnozları dövlətimizin artan iqtisadi potensialının təzahürüdür. Müzakirələr zamanı səsləndirilən rəqəmlərə nəzər salaq: 2024-cü ildə global iqtisadi artımın 2,1-2,9 faiz arasında olması gözlənilir. Neftin bir barelinin dünya bazarlarında orta qiymətinin isə 80-95 dollar olacağı proqnozlaşdırılır. Gələcək illərdə orta illik inflyasiyanın bu ilin sonuna 6,9, 2024-cü ildə isə 5,8 faiz olacağı nəzərdə tutulur. 2024-cü ildə global dövlət borcunun artaraq onun ÜDM-ə nisbətindənin inkişaf etmiş ölkələr üzrə 112,7, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1 faiz olacağı proqnozlaşdırılır. Azərbaycanda isə bu göstərici xeyli aşağıdır - 14,5 faiz.

Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını özünə prioritet seçib və əsas bu istiqaməti vəzifə kimi qarşısına qoyub. Milli Məclisdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cəbrayıl deyib: "Cari ilin 9 ayında neft-qaz sektorunda real ÜDM-in 1,5 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3 faiz təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir göstərmişdir. Belə ki, qeyri-neft-qaz sənayesi 6,3 faiz, tikinti sektoru 12,5 faiz, informasiya və rabitə sektoru 14,7 faiz, turizm sektoru 26 faiz, kənd təsərrüfatı 3 faiz, ticarət sektoru isə 3,3 faiz artmışdır. Əsas kapitala investisiya qoyuluşlarının real artımının 21 faizi, o cümlədən qeyri-neft-qaz sektorunda 23 faiz olması iqtisadi artıma və məşğulluğa müsbət təsir etmişdir ki, burada da işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirilən investisiyalar mühüm amillərdən biridir".

Bu gün iqtisadiyyatımızın imkanlarının əsas ünvanlandığı istiqamət Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsidir. Məlumdur ki, regionda aparılan bərpa-abadlıq işləri və yenidənqurma prosesi böyük maliyyə tələb edir. Çünki işğal dövründə yerli bərpa edilmiş yaşayış məntəqələrinin yenidən qurulması ilə yanaşı, ərazidə müasir infrastruktur və istehsal sahələri də yaradılmalıdır. Məhz Azərbaycan iqtisadiyyatının gücü hesabına bütün bu işlərin öhdəsindən uğurla gəlinir. Artıq vaxtilə köçkün düşmüş insanların azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. "Ağlıl şəhər", "ağlıl könd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun deyiyinə görə, 2023-cü il də daxil olmaqla son 3 ildə işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 12 milyard manat yaxın vəsait ayrılib: "Təkcə cari il bu rəqəm 5 milyard manat olacaqdır. Növbəti il 3 milyard 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ondan xəbər verir ki, hom 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad edilməsi, həm də bu ilin sentyabrında birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi iqtisadiyyat üçün də yeni hədəflər müəyyən edib. Bu hədəflər imkan verir ki, Azərbaycan çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzuru yenidən qursun. İqtisadiyyatın formalaşması və reinteqrasiya prosesi baş versin".

Züleyxa ƏLİYEV, "Azərbaycan"





Əvvəlki 1-ci səh.

Vurğuladı ki, beynəlxalq təsisatlarla bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman homroylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suve-

renliyini və ərazi bütövlüyünü müdafiə edirik.

İqtisadi əməkdaşlıq məsələlərinə gəldikdə isə dövlətimizin başçısı bildirdi ki, iki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək: "Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün

İraq Azərbaycanla əlaqələrini dərinləşdirməkdə qətiyyətlidir

Ölkəmiz də bu əməkdaşlığın genişlənməsinə maraq göstərir

enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq. Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kerkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlığı gücləndirəcək".

İraq Prezidenti Ə bəyanatında ölkəsinin iqtisadiyyatı, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi: "Biz məsuliyyətimizi

iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharibələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi və bütün xidmətlər geri qalırdı, ona görə də biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə və möhkəmləndirməyə çalışırıq. İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var. Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik".

Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərinin faydalı olduğunu və belə səfərlərin təkrarlanacağına inanır da ifadə etdi. Azərbaycan nümayəndə heyətinin təzliklə İraqa səfər edəcəyindən məmnunluğunu bildirərək dedi: "Biz yenə də əməkdaşlıq üçün və bir çox sahələrdə əməkdaşlığın başlanılması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik. He-

sab edirəm ki, İraqda biznes üçün Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq... Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir və biz sizinlə əlaqə saxlayacağıq və nümayəndə heyətinizi onlara münasib olan vaxtda və zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə və eyni zamanda sizin təcrübənizdən faydalanmağa hazırıq".

Elə noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə imzalanan sənədlər də deyilənlərin əyani təsdiqi oldu. Belə ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının əmək və sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Sözügədən sənədlər sırasında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdinin imzaladıkları "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da özünü yer aldı. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu imzaladılar. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədin imzaladıkları sənəd isə "Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"dir.

Bütün bunlar göstərir ki, Azərbaycanla İraq arasında dialoq davam edir və bu, yaxşı nəticələr verəcək. Təsəffüf deyil ki, Prezident İlham Əliyev bu əməkdaşlığın güclənməsinə inamını ifadə etmişdir.

İraq Prezidenti Əbdüllətif Camal Rəşid həmçinin Azərbaycanla əlaqələrin daha da inkişafında özmlü olduqlarını vurğulamış, səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirmişdir. İraqın ölkəmizin uğurlarına əsl dost gözü ilə baxdığını isə bu sözlərlə ifadə etmişdir: "Əldə etdiyiniz nailiyyətlər münasibətlə Sizi təbrik etmək istəyirəm. Mən təkcə Bakını görmüşəm, başqa yerləri görməmişəm. Lakin Bakıda infrastruktur, binalara və şəhərdə təşkilatı məsələlərə münasibətdə gördüklərim əsasən sizi təbrik edirəm. Bu, istənilən ölkə üçün heyranətə bir nailiyyətdir və siz hamımız Bakıda yaşamaqdan qürur hissi duymalıyıq".

Flora SADIQLI,
"Azərbaycan"

Ağ Ev üçün qanlı münaqişələr gələcəyə sərmayədir

ABŞ təhlükəli oyunlar qurmaqdan çəkinmir

"Bu gün Amerika Birləşmiş Ştatlarının aşkar anti-Azərbaycan mövqeyi sərəgilməsinin başlıca səbəbi Ermənistanın özünü məkrlı geosiyasi ambisiyalarının həyata keçirilməsi istiqamətində əl rəndə görməsidir. Ermənistan da məmnuniyyətə özünü belə bir əl rəndə təqdim edir. Bunun müqabilində isə o, ABŞ və ona bənzər ölkələrin Ermənistanın törəmiş olduğu cinayətlərə göz yummasını istəyir. Bu da təbii ki, Cənubi Qafqaz regionu üçün olduqca təhlükəlidir".



Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirdi ki, ABŞ bu və ya digər coğrafiyalarda həmin xalqların taleyini nəzərə almadan təhlükəli oyunlar qurmaqdan çəkinmir. ABŞ müxtəlif regionlarda çox sayda dinc insanların həyatını itirməsi ilə nəticələnən təhlükəli proseslərin əsas müəlliflərindən biridir. Bir müddət öncə ABŞ Prezidenti Co Bayden çəkinmədən açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatların Yaxın Şərqdə baş verən proseslərə müdaxilə etməsi, daha doğrusu, ora birbaşa yardım göstərməsi, eyni zamanda Ukraynaya dəstək olması bu ölkənin gələcəyi üçün yaxşı sərmayədir. Yəni bu dövlət ayrı-ayrı ölkələrdə qanlı münaqişələrin baş verməsinə və daha da alovlandırılmasını ABŞ-nin gələcəyi üçün sərmayə hesab edir və bu cür təhlükəli yanaşma təkcə dünyanın ayrı-ayrı coğrafiyaları üçün deyil, bütövlükdə global təhlükəsizlik üçün çox böyük təhdid yaradır.

E.Mirbəşiroğlu hesab edir ki, Cənubi Qafqaz dövlətləri ABŞ-nin bu regionla bağlı ermənilərdən istifadə edərək məkrlı planlarının həyata keçirilməsinin qarşısını almalıdır: "Bunun üçün sözlər birləşdirilməlidir. ABŞ Ermənistanın Azərbaycanla qarşı tərəftə olduğu bütün qanlı cinayətlərə göz yummaq müqabilində onu regionda həyata keçirmək istədiyi və yaxud hazırda həyata keçirdiyi geosiyasi mübarizənin əlindəni çevirmək istəyir. Bu da region üçün çox təhlükəlidir. Yəni Ermənistanın Azərbaycanla qarşı tərəftə ərazi iddiaları mövcuddur. Biz öz torpaqlarımızı işğaldan azad etsək də, Ermənistan rəsmi olaraq ölkə-

mizə qarşı ərazi iddialarından əl çəkdiyini bildirməyib. Belə olan halda Ermənistanın Azərbaycanla qarşı tərəftə iddialarında da Ağ Ev onu dəstəkləyə biləcəyini nümayiş etdirməkdədir".

Deputat qeyd edib ki, başlıca motiv Ermənistan üzərindən Rusiyaya qarşı yeni bir plasdarm qurulması və bu zaman Ermənistanın xəstə, təhlükəli istəklərinin biridir. Bir müddət öncə ABŞ Prezidenti Co Bayden çəkinmədən açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatların Yaxın Şərqdə baş verən proseslərə müdaxilə etməsi, daha doğrusu, ora birbaşa yardım göstərməsi, eyni zamanda Ukraynaya dəstək olması bu ölkənin gələcəyi üçün yaxşı sərmayədir. Yəni bu dövlət ayrı-ayrı ölkələrdə qanlı münaqişələrin baş verməsinə və daha da alovlandırılmasını ABŞ-nin gələcəyi üçün sərmayə hesab edir və bu cür təhlükəli yanaşma təkcə dünyanın ayrı-ayrı coğrafiyaları üçün deyil, bütövlükdə global təhlükəsizlik üçün çox böyük təhdid yaradır.

E.Mirbəşiroğlu hesab edir ki, Cənubi Qafqaz dövlətləri ABŞ-nin bu regionla bağlı ermənilərdən istifadə edərək məkrlı planlarının həyata keçirilməsinin qarşısını almalıdır: "Bunun üçün sözlər birləşdirilməlidir. ABŞ Ermənistanın Azərbaycanla qarşı tərəftə olduğu bütün qanlı cinayətlərə göz yummaq müqabilində onu regionda həyata keçirmək istədiyi və yaxud hazırda həyata keçirdiyi geosiyasi mübarizənin əlindəni çevirmək istəyir. Bu da region üçün çox təhlükəlidir. Yəni Ermənistanın Azərbaycanla qarşı tərəftə ərazi iddiaları mövcuddur. Biz öz torpaqlarımızı işğaldan azad etsək də, Ermənistan rəsmi olaraq ölkə-

dən sonra hərbi müdaxiləsi dövründə Əfqanıstan, Pakistan sərhədlərində yaşayan mülki əhali də daxil olmaqla 240 mindən yuxarı insan həyatını itirib. "Bundan başqa, ABŞ-nin 2003-cü ildə İraqa hərbi müdaxiləsi nəticəsində 128 min dinc insan, 2003-cü ilin yaz aylarında Bağdadın bombalanması nəticəsində 40 mindən yuxarı şəhər sakinini həyatını itirdi. Belə olan halda ABŞ-nin guya beynəlxalq sülh çarçısı, yaxud bəşəri dəyərlərin dəstəkləyicisi olduğunu nümayiş etdirməsi ironiya doğurmaqdadır. Bugünkü proseslər, demək olar ki, Ağ Evə çox narahət edir. Yəni bu gün dünya ABŞ-nin rəhbərliyi altında təkəvütblü dünya sistemindən birtəfəlik imtina etmək iradəsini nümayiş etdirməkdədir. Dünyanın yeni güc mərkəzləri var və onlar global proseslərə real təsir etmək imkanları yaratmaqdadır. Bu mənada Rusiyani, Çini, Hindistanı, Türkiyəni və başqa ölkələri qeyd etmək olar", - deyir deputat əlavə edib.

Onun sözlərinə görə, ayrı-ayrı güc mərkəzlərinin təsir imkanlarının olduğu çoxqütblü dünya sisteminin formalaşması global təhlükəsizliyin real qarantı rolunda çıxış edəcək. Bu, ABŞ-ni çox narahət edir və ona görə də sürətlə itirməkdə olduğu mövqelərini bərpa etmək və ya qorumaq üçün ən qatı cinayətlərdən belə çəkinmir. Yəni Ermənistan kimi təcavüzkar, işğalçı bir dövlətə dəstəyin olması o cinayətlərə əlavə şərək olmaq deməkdir.

Deputat hesab edir ki, ABŞ-nin Cənubi Qafqaz regionu ilə bağlı baxışları bu regionda Rusiyaya qarşı yeni bir cəbhə açıqlamasıdır: "ABŞ, həmçinin Ermənistanın əl rəndə istifadə etmək perspektivlərini görməkdə və bundan istifadə etməkdədir. Bunun müqabilində isə regionda hər zaman gərginlik və münaqişələr yaranan Ermənistanın xəstə istəklərinə dəstək verməyi planlaşdırır. Bu da olduqca təhlükəlidir. Hesab edirəm ki, region ölkələri buna qarşı birləşmiş mübarizə aparmalıdır".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Qalib də razı, məğlub da...

Bəs niyə ABŞ və Fransa ortalıqdan çıxmırlar ki, sülh sazişi bağlansın?!

Üç ildir Cənubi Qafqazda yaranan yeni reallıq bəzi heqemon dövlətləri hələ də qıcıqlandırmaqdadır. Hər vaxtla çalışırlar ki, yenə bölgə qan çanağına çevrilsin və onlar da istədikləri çirkin oyunları oynamağa, məkrlı planlarını həyata keçirməyə başlasınlar.

Bütün dövrlər regionda təhlükəsizliyin təminatı üçün çalışan Azərbaycanın bu istiqamətdə atdığı konkret addımları sözdə təqdir edib arxada başqa addım atanlar hər zaman vassal, buyruqqulu olan Ermənistanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don geyindirməkdən çəkinməzlər. Hətta iş o yerə çatıb ki, "demokratiya çarçısı" ABŞ iki ölkə arasında sülh sazişinin bağlanmasında qalib ölkə olan Azərbaycanı günahlandırır. Axı yenidən savaş, sülhün, təhlükəsizliyin təminatı olunmaması Azərbaycanın sülhdən yayınmasına don g



Fransa beynəlxalq hüquqa qarşı çıxır

Bu ölkə indi də Ermənistanın iddialarını rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin işlərinə qarışır



Məhkəmənin mədəniyyət abidələrinin və artefaktları ilə bağlı Ermənistanın iddialarını rədd etməsi isə Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi müsbət tədbirlərin təsdiqidir. Multikulturalizm və tolerantlıq ünvanı olan Azərbaycanda dilindən, dinindən, milliyətindən asılı olmayaraq, bütün xalqların tarixi, dini, mədəni abidələri qorunur.

BƏM müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını da təmin etməyib. Birinci və İkinci Qarabağ müharibələri dövründə xalqımıza qarşı hərbi cinayətlər törətmiş həmin şəxslər saxlanılaraq Bakıda hüquq qarşısında qanlı əməllərinin cavabını verirlər. Məhkəmənin sözügedən qərarı separatçı rejimlə əlaqəsi olan həmin şəxslərin məhkəməsinə mədaxilə etmək istəyən təcavüzkar Ermənistan və riyakar xarici havadarlarına tərs şillədir.

Azərbaycanın İrqi Ayn-seçkiliyin Bütün Formalarının Loğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd olunub.

Suveren hüquqlarımızı təmin edirik

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin ərazilərini tərk etmələri ilə bağlı qəbul etdiyi 4 qətnaməsinə öz gücünü təmin etməli oldu. 44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad edən Azərbaycan ödənişli qüvvələrinin milli maraqların təmini istiqamətində ardıcıl addımlar atdı. 2023-cü il aprelin 23-də burayığımızın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinə yüksəl-

man qeyzlənib. Fransa Xarici İşlər Nazirliyi tərəfindən BƏM-in 17 noyabr 2023-cü il tarixli qərarını təhrif edən bəyanatı da bunu göstərir. Bu bədnam davranışı, həm də özünü "ədalət tərəzi"si, "qanun keşikçisi" hesab edən neokolonialist Fransanın beynəlxalq hüquq heçə saymasının, ayaqlar altına atmasının əyani nümayişidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa XİN-in sözügedən bəyanatını yersiz və qəbul edilməz adlandıraraq, Ermənistanın qanunsuz mücranlıqlarının əksəriyyətinin məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsinin Azərbaycan qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsi olduğunu bildirib: "Bir ölkənin özünü ədalət və əsasıyın ön böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərhləyərək məhkəmənin işlərinə qarışması təəssüf doğurur."

Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.

Azərbaycanın haqq yolunda yürüdüğü öz zəfər yolu var və heç bir kənar qüvvə onu bu yoldan döndərə bilməz. Bu barədə hələ avqustun 26-da Laçından qalib lider İlham Əliyev bütün dünyaya bəyan edib: "Bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm dəyüq meydanında, həm siyasi müstəvidə."

*Yasəmən MUSAYEVA,
"Azərbaycan"*

Fransa cığallıq edir

Beynəlxalq təşkilatların, dünyanın supergüclərinin 30 illik bir müddətdə həll edə bilmədikləri, daha doğrusu, istəmədikləri Qarabağ problemini Azərbaycan cəmi 44 günə hərbi-siyasi yolla həll etdi. Böyük dövlətlərin arxasında durduğu, silahlandırdığı, maliyyələşdirdiyi və qətiyyətlə müdafiə etdiyi Ermənistanın bu cür rəzil duruma düşməyini ağıllarıma belə gətirmədikləri üçün bu dövlətin məğlubiyyəti havadarları üçün əsl "sürpriz" oldu.

Şübhəsiz ki, Azərbaycanın belə bir hərbi gücə sahib olduğunu bilsəydilər, qarşılıqçı tədbirlər görər, indikindən daha artıq Ermənistanı hərbi dəstək verərdilər.

Artıq Azərbaycan Qarabağ problemini birləşdirici həll edib. Elə dünyanın bir sıra dövlətlərini də qıcıqlandıran budur. Nə qədər ki Qarabağ problemi var idi, beynəlxalq təşkilatlar, Cənubi Qafqazda marağı olan dövlətlər Ermənistanın vasitəçiliyi ilə regionu nəzarətdə saxlaya bildirdilər. İndiyə kimi Ermənistanın vasitəçiliyi ilə Cənubi Qafqaz siyasətində "öz sahibi" olan dövlətlər Azərbaycanın qələbəsindən sonra oyundan-kənar vəziyyətdə qaldılar. Azərbaycanın güc və söz sahibi olması onların Ermənistanın vasitəçiliyi ilə Cənubi Qafqaza girişinin qarşısını keçilməz bir soddə çəkməklə regiona aid bütün planlarını pozdu. Elə buna görə də indiyə kimi Azərbaycanla Ermənistanın dili ilə danışan dövlətlər bir-bir özlərini göstərməyə, ölkəməzə qarşı açıq hücum etməyə başlayıblar. Qaydalarla görə, güclü tərəfin daha güclü rəqiblərə mübarizə aparmayı başadığıdır. Necə deyirlər, hər kəs öz çəkisinə görə mübarizə aparmağa hazır olmalıdır. Bu səbəbdən də dünya güclərinin son zamanlar birləşərək üstümlüyü gəlmələri bizi heç də təəccübləndirməməlidir. Anlaşılandır ki, bunun əsl səbəbi Azərbaycanın gücündə, müstəqil siyasət aparmasında, heç bir dövlətin çətinini altına gəlməməsidir.

Bu gün dünyanın supergüclərinin diqqəti həm də Azərbaycana - Cənubi Qafqaza yönəlib desək, qətiyyətlə mübaligə etməmiş olmaları. Heç kimə sifr deyil ki, Cənubi Qafqaza girmək istəyən supergüclər Azərbaycanı "sülh müqaviləsini imzalamamaqda", sözlən əsl mənasında, şantaj edib hədələyir, təzyiqlə təmoyə cəhd edirlər. Maraqlı olan tərəfləri sülh müqaviləsinin imzalanmasından çox bu müqavilənin kimin vasitəçiliyi ilə imzalanması daha çox düşündürür. İndiyə kimi danışıqlarda vasitəçilik edən tərəf kimi iştirak edib, qətiyyətlə Ermənistanı müdafiə edən və silahlandırılan Fransanı daha çox təlaşlandıran əsl səbəb də sülh müqaviləsinin imzalanması yox, öz iradəsinə Azərbaycanı qəbul etmə bilməməsidir.

Fransa Prezidenti Emmanuel Makron Aİ-nin müşahidə missiyası altında Ermənistan-Azərbaycan sərhədində hərbiçilər, keşfiyyatçılar göndərməyən bir nüticəsi olmadığını görüb Ermənistanı daha modern silahlarla silahlandırmaq barədə qərar verib. Bu yolla istəyənə nail olacağını düşünür. Bununla da kim-fayotlonmayın Fransa övvələdən planlaşdırdığı kimi, heç də ölkəməzə qarşı "qaçqın" faktorundan istifadə etməyə çalışır. Biz burada planlaşdırılmış "qaçqın" faktorunu ifadəsinə heç də təsadüfi işləmədik. Xatırladığı ki, illərdir istər Ermənistan, istərsə də onun havadarları, yəni Qarabağ probleminin yaradıcısı olan dövlətlər Qarabağda 125 min erməninin yaşadığını tez-tez təkrarlayıb hazırladıqları hesabatlarda ardıcıl olaraq təkrarlınırdı. Xankəndidə yaşayan əhali bu ilin sentyabr ayında Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı və Qarabağda yaradılmış separatçı rejimin rəhbərlərinin təklifi və təzyiqlə ilə yaşayış yerlərini dəyişəndə Ermənistan tərəfi hər gün bu sayda erməninin köçü barədə saxta, şişirdilmiş məlumatlar verirdilər. Halbuki Qarabağdan gedənlərin əksəriyyəti mətbuata açıqlama verərək Azərbaycan tərəfindən heç bir təzyiqlə olmadığını dilə gətirir, hətta and içərək azərbaycanlıları xüsusiqlərini söyləyirdilər. Ermənistanın baş nazirinin Qərbin, səvəslili Fransanın "uşağı" olduğunu bilməyən yoxdur. Elə əhalinin Qarabağdan çıxarılmasını da təşkil edən Emmanuel Makronun ehtiyadla saxladığı "B" planı idi ki, sonradan bu faktı Azərbaycanla təzyiqlə vasitəsi kimi istifadə etsin. Bu gün Ermənistan ağır, ölüm saçan silahlarla silahlandırılan Fransa və "B" planının digər həmmüəllifləri qaçqınları vasitəsilə Azərbaycana qarşı təzyiqlə edibləcəklərini, ölkəmizin haqq isinə kölgə salacağını düşünürdülər. Amma planı hazırlayanlar bir faktı unudublar ki, Ermənistan 30 il əvvəl 200 min azərbaycanlıyı öz tarixi torpaqlarından didirgin salıb. Eyni zamanda bir milyona yaxın qara-bağlı illərdə öz vətəninə qaçqın həyatı yaşamağa məcbur olub. Evləri dağıdılıb, başlarına müsibətlər gətirilib.

Ermənilərin Qarabağdan könlüli gədən zaman Azərbaycan hərbiçisinin, polisinin davranışını bütün dünya gördü. Bu gün işğaldan azad olunmuş torpaqlarda azərbaycanlıların diridiri basdırıldıqları kütləvi məzarlıqlar erməni vəhşiyini dünyaya göstərən əyani sübutlardır. Bu gün "qaçqın" faktorundan Azərbaycana qarşı istifadə etmək istəyənlər ilk növbədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz dödə-baba yurdlarına ləyaqətlə qayıtmaları üçün Ermənistandan təminat alıb bunu təşkil etməlidirlər. Əks halda, bu mövzu ətrafında diskussiya açmaq əbəsdir.

Cənubi Qafqaz siyasətində rüsvaycasına uduzan, əslində, maskası cırılan Fransa Ermənistanı silahlandırmaqla heç nəyə nail ola bilməyəcəyini bəri başdan anlamalıdır. Hər kəs yaxşı başa düşür ki, Fransanın cığallıq etməsinin, Ermənistanı hərbi-siyasi dəstək verməsinin əsl səbəbi Rusiyanın Cənubi Qafqazda varlığıdır. Fransanın hərbi-siyasi dairələri hesab edirlər ki, Ermənistanı silahlandırmaqla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara biləcəklər. Amma unudurlar ki, Rusiyanı Cənubi Qafqazla birləşdirən siyasi, iqtisadi, hərbi amillərdən başqa, sərhədləri, qonşuluq münasibətləri də var.

Ermənistanı da anlamalıdır ki, Fransanın silahlarına çox da güvənmək olmaz. Ortalığda Qərbin, Fransanın, dünyanın bir sıra "supergüclərinin" yaratdıqları Rusiya-Ukrayna müharibəsi var. Azərbaycanın verdiyi dərs az olubsa, heç olmasa həmin müharibədən nəticə çıxarsınlar.

*Elşən QƏNİYEV,
"Azərbaycan"*

Ermənistanın əsassız və güllən tələbləri rədd edildi

Qeyd edək ki, BƏM Ermənistanın Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və güllən tələblərini rədd edib. Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökuməti tərəfindən Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul

edir. Bu, Azərbaycanın milli və ya etnik məqsəyindən asılı olmayaraq, bütün sakinlərin təhlükəsizliyini və mülahifəsini təmin etmək barədə öhdəliyini əhatə edir.

Azərbaycan erməni sakinlərini Qarabağdan çıxarmayıb, onların regionu tərk etməmələri ilə bağlı çağırışlar edib. Lakin onlar özləri könüllü şəkildə Ermənistanı və digər ölkələrə köçmək qərarı veriblər.

Həmçinin məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib, bununla da, beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəməzə qarşı bütün iddiaları mahiyyətcə əsassız elan edib.

Azərbaycana qarşı qərəzli mövqe tutanlar iflasa məhkumdurlar

1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradılmasında məqsəd Azərbaycanla Ermənistan arasında sülh yaratmaq idi. Təəssüflərlə olsun ki, uzun illər aparılan sülh danışıqları müsbət nəticə vermədi. Minsk qrupunun üzvləri olan ölkələr - nə ABŞ, nə Fransa, nə də Rusiya Ermənistanı işğalçı kimi tanıdı.

Bu ölkələrin silahlı qüvvələrinin Azərbaycanın əbədi-özəli ərazisi olan Qarabağdan çıxarılması istiqamətində heç bir addım atılmadı. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması üçün dörd qətnamə qəbul etmişdi. Bu qətnamələrin qəbuluna Təhlükəsizlik Şurasının üzvü olan üç dövlət - Fransa, ABŞ və Rusiya da səs verməmişdi. Uzun illər keçsə də, özlərinin səs verdikləri qətnamələrin icrasını üçün heç bir iş görmədilər.

27 sentyabr 2020-ci ildə erməni tərbiatı notisiyəsində başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan dövləti özü BMT-nin qətnamələrini yerinə yetirdi. Azərbaycanın orazilərini işğal etmiş Ermənistan silahlı qüvvələri həm Qarabağdan, həm də başqa bölgələrdən vurulub çıxarıldı. Bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yarandı.

Amma belə bir şərait yaranmışdı vaxtda, necə deyirlər, dəq qayaya rast gəldi. 1992-ci ildən bəri Azərbaycanla Ermə-

nistan arasında sülh yaratmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılan ABŞ ilə Fransanın mövqeyində ciddi dəyişikliklər yarandı. Dünənə qədər guya Azərbaycanla Ermənistan arasında sülh yaratmağa çalışan bu dövlətlər, indi əks addımlar atmağa başladılar. Təəssüflərlə olsun ki, atılan belə addımlar bu dəfə sülhə deyil, müharibəyə yönəldi. Açıq-aydın hiss olundu ki, nə Fransa, nə də ABŞ Azərbaycanın Ermənistan üzərindəki qələbəsini, getdikcə regionda möhkəmlənən mövqeyini həzm edə bilmir. Buna görə də Ermənistan silahlandırmaqla yeni münaqişələr yaratmağa başladılar.

Hələ də hansı istiqamətə gedəcəyini müəyyənləşdirməkdə çətinlik çəkən Ermənistan hazırda Amerikanın əlində oyuncuğa çevrilib. Azərbaycanla sülh müqaviləsi bağlamaq istəməyən Ermənistan Amerikanın göstərişi ilə oturub-durur. ABŞ-nin dediklərindən isə sülh yox, müharibə qoxusu gəlir. İndiyə qədər yaşanmış tarix və baş verən hadisələr göstərir ki, ABŞ üçün heç bir beynəlxalq norma

yoxdur. Bunun belə olduğu artıq uzun illərdə hər kəsə bəllidir. Məqsəd bütün vasitələrdən istifadə edərək, Rusiyaya ağır zərbə vurmaq və onu əsrlərdən bəri yerləşdiyi bölgədən on qısa müddətdə çıxarmaqdır.

Məqsədinə çatmaq üçün Amerika dərindən-qabıqdan çıxır, hətta müstəqil bir ölkənin ərazisində baş verən hadisələri müzakirə etməkdən çəkinmir. Beynəlxalq baxış bucağından yanaşdıqda, ABŞ Senatının Azərbaycanın ərazisi daxilində olan hansısa bir bölgədəki vəziyyəti müzakirəyə çıxarmağa hüququ yoxdur. Ancaq ABŞ Dövlət Departamenti Azərbaycanın ərazi bütövlüyünü nə qarşı gedərək bu addımı atdı. Məlumdur ki, bu addımı atmaqda məqsəd Ermənistanı tam dəstək göstərməklə Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə toqquşma yaratmaqdır. ABŞ Ermənistanın işğal siyasətinə və revans iddialarına dəstək verməklə faktiki olaraq Cənubi Qafqaza müharibə gətirir. Baş verəcək bu müharibədə Ermənistanın dəstəyini alan ABŞ üçün heç bir əhəmiyyəti yoxdur. Bunu başqa ölkələrin də təminatında görmək mümkündür. Amerika məqsədinə çatmaq üçün müxtəlif zamanlarda başqa ölkələrdə təbii etdiyi sənərinin bu gün Ermənistanı da sınaqdan keçirir. Ermənistan isə

bunu anlamaq istəmir. Anlayanda da artıq gec olacaq.

Qafqazdakı maraqlarını həyata keçirmək üçün Amerika Azərbaycan əleyhinə həqiqətən yaxınlığına belə gəlməyən qərəzli addımlar atır. ABŞ konqresinin nümayəndələr palatasında keçirilən dinləmələr atılan növbəti qərəzli addımlardan biridir. Konqresin nümayəndələr palatasında keçirilən dinləmələr respublikaçı konqresmen alt palatının üzvü Tomas Kin tərəfindən təşkil edilmişdi. Tomas Kin bir müddət əvvəl Ermənistanın ABŞ səfiri Lilit Makuntla görüşmüşdü. O, Ermənistanı kömək və Qarabağdan ermənilərin köçürülməsi, etnik təmizləmə və s. altında danışıq apararaq, kömək etmələrini xahiş etmişdi. Bundan sonra vurğulanmışdı ki, Azərbaycanla yüksək səviyyəli görüşlər və kömək dayanırdı. Qeyd edək ki, ABŞ-dən Azərbaycana edilən "kömək" Ermənistanı olunan yardımlardan dəfələrlə azdır. Əslində isə Azərbaycanın heç bir ölkənin köməyinə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən, güclü iqtisadiyyatı və siyasəti olan qüdrətli bir ölkədir. Tomas Kin ermənilərin Qarabağdan guya etnik təmizləmə yolu ilə çıxarılması məsələsinə etiraz edərək deyib ki, Birləşmiş Millətlər Təşkilatının Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komissiyasının

Ermənistanı köç edən Qarabağ erməniləri ilə bağlı xüsusi arayışı var. Orada çox aydın şəkildə yazılıb ki, onlar Qarabağdan etnik təmizləmə ilə məcburi şəkildə köçürülməyib. Özləri könüllü şəkildə köçüb gediblər. Təbii ki, bütün bunları Tomas Kin də bilir. Sadəcə olaraq, qərəzini işə keçirmək üçün özünü bilməməzliyə vurur.

Əslində, ABŞ-nin bu cür qərəzli mövqeyi gözənlənən idi. Birinci dəfə deyil ki, ölkəmiz Amerika ilə belə xoşagəlməz münasibətlə üzləşir. Hər bir hakimiyyət xalqının, dövlətinin sabahını düşünürək uğura köklənmiş siyasət aparır. Özünün dünyadakı yerini, mövqeyini, təhlükəsizliyini qoruyur. Bir ölkənin öz maraqlarına uyğun olaraq atdığı addımları başqa bir ölkənin qınağına, ittiham etməyə haqqı yoxdur. Təəssüflərlə olsun ki, özünü azadlığın qarçısı elan etmiş ABŞ mediası bu günlər Azərbaycanı Rusiyaya yaxınlaşmaqda ittiham edir. Azərbaycanla Rusiya arasında 2022-ci ildə strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanmasından yazır. Bu gün İrənlə Azərbaycan arasında da münasibətlər yavaş-yavaş normal məcraya yaxınlaşır. ABŞ-nin haqqı və səlahiyyəti yoxdur ki, Azərbaycana öz qonşuları, xüsusilə də Rusiya

və İrənlə münasibətlərinə xələl gətirəcək hansısa göstəriş versin.

Əgər ABŞ-nin Rusiyaya gücü çatmırsa, başqa optimal yollara tapmalıdır. Çirkin niyyətinə çatmaq üçün Azərbaycanın daxili işlərinə və regiona müdaxilə etməməlidir. Azərbaycanın Amerika qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan öz Konstitusiyasına, Təhlükəsizlik Konsepsiyasına uyğun addımlar atır. Sülhlə bağlı prinsiplərdən Azərbaycan imtina etməyib. Azərbaycan Ermənistanı sərtlərini irəli sürüb. Amma Ermənistan Amerikanın şirin vədlərinə aldanaraq susunluq nümayiş etdirir, sülh təkliflərinə müsbət cavab vermir.

Azərbaycana qarşı qərəzli mövqə dövlətimizin müstəqil siyasət həyata keçirməsinin, regionda yeni reallıqlar yaratmasını adıçkəkilən ölkənin həzm edə bilməməsindən qaynaqlanan boş hay-küyədən başqa bir şey deyil. Bu gün ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti, qətiyyəti ilə ayaqda möhkəm dayanıb. Odur ki, Amerikanın və başqa beynəlxalq təşkilatların ölkəməzə qarşı qərəzli qarayaxma kampaniyaları, çirkin təbliğatları iflasa məhkumdur.

*Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"*



YAP-ın 31 illiyi Göygöldə qeyd olunmuşdur

Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatlığı ilə YAP-ın yaranmasının 31 illiyinə həsr olunmuş "Tarix yazan əbdiyaşar lider" mövzusunda konfrans keçirilmişdir.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadənin, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai fənn kafedraları alimlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə E.Paşayev açaraq Yeni Azərbaycan Partiyasının 31 il



liyi münasibətilə rayon ictimaiyyəti təbrik etmişdir. Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda YAP-ın və Heydər Əliyevin xidmətlərindən danışan nəticə qeyd etmişdir ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın bugünkü nailiyyətləri Ulu Öndərin adı ilə bağlıdır. Vətəninə sonsuz sevgi ilə bağlı olan Ulu Öndərin amalları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra YAP rayon təşkilatının sədri V.İsayev çıxış edərək Ümmillik Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Heydər Əliyevin təşəbbüsü ilə

yaradılan Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində addımlar ataraq milyonların partiyasına çevrilmişdir.

P.Kərimzadə isə çıxışında Heydər Əliyevin bütün ömrünü müstəqil Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdırmışdır. "Ulu Öndərin sarsılmaz siyasətinin möhkəmliyi özünü Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmən üzərində Qələbədə də bir daha göstərdi".

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunmuşdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Keçmiş hərbi xunta dövlət çevrilişinə hazırlaşır

Paşinyanla revanşistlərin qarşıdurması daha da gərginləşir

Hayastanda Nikol Paşinyan hakimiyyətinə qarşı çıxan sabiq hərbi xunta rejiminin təmsilçiləri yeni qarşıdurma yaratmaqla ölkədə növbəti xaos formalaşdırmaq məqsədi güdürlər.

Belo ki, baş nazirin son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarından sonra sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanşist istəyi vəziyyətin daha da qarışacağı göstərir.

Keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Erməni bloqçu Natali Aleksanyan videomüraciətində deyib ki, Robert Koçaryan və Serj Sarkisyan çox sort işullarla Hayastanda dövlət çevrilişi təşkil etməyə hazırlaşır. Bu, heç kim üçün sürpriz olmamalıdır. Rədd edilmiş quldurların hakimiyyətə gəlmək üçün başqa yolu yoxdur. Onların hakimiyyətə gəlməsinin yeganə yolu



dövlət çevrilişidir və indi bunu təfərrüatlı şəkildə hazırlayırlar. Aleksanyan Hayastan hakimiyyətini sayıq olmağa çağırır: "Mən dövlətin demonlara (cinlərə) cavab zərbəsi endirməyə hazır olmasını tələb edirəm. Hayastanı dağıtmayana qədər rahatlıq tapmayacaqlar. Ehtiyatlı olun. Bizim öz doğma Hayastanımızı iblislərə verməyə haqqımız yoxdur. Şəxsən mən hər şeyi edəcəm ki, Qarabağın "conab prezidentləri" Bakı hərbxanasına düşsünlər. Onları orada cəza gözləyir".

Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual ol-

Sarkisyan-Koçaryan koalisiyası hakimiyyətə gəlmək üçün xaricdən, indiki halda Rusiyadan da yardım alaçağına ümid bəsləyir. "4rd.am" nəşri yazır ki, Hayastanda hakimiyyət çevrilişi istisna olunmur: "Danışqlar prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətçəkən müzakirələr də gedir. Diplomatik mənbələrdən alınan məlumatlara görə, mümkün Hayastan-Azərbaycan razılaşmasının maraqlı mərkəzləri, xüsusən də Qərbi sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətə qalması məsələsinin çox ciddi problemi çevrilə biləcəyini anlaşıra, bu günlərdə alternativ, "ehtiyat" variantının müzakirəsi ilə bağlı fəallıq nümayiş etdirir. Həmin mərkəzlər başa düşürlər ki, müqavilə imzalanandan sonra Paşinyanı hakimiyyətdə saxlamaq nəinki qeyri-mümkün ola, həm də məqsəduyğun olmaya bilər. Buna görə də onlar "B planı" tapmağa çalışırlar".

Elçin CƏFƏROV,
"Azərbaycan"

Yoluxucu xəstəliklərlə bağlı müraciətlər artıb

Yoluxucu xəstəliklər həmişə dünyada tibbi problemlərdən biri kimi özünü göstərib. Bu xəstəlikləri törədən virus və bakteriyalar orqanizmə hava-damcı, su və qida vasitəsilə, xəstə insanların əşyalarından istifadə etməklə daxil olur.

Son həftələr ölkəmizdə də əhali arasında, yüksək yoluxma riskinə malik xəstəliklərə, suçuyğun və Hepatit A-ya yoluxanların sayında artım müşahidə olunur.

Peyvəndləmə zəruridir

Hökim-infekcionista Aydan Sevizadə deyir ki, suçuyğu, Hepatit A və qızılca ilə bağlı müraciət edən xəstələrin sayı artıb: "Onların arasında uşaqlar çoxluq təşkil edir. Bunun bir səbəbi payız və qış mövsümündə yuxarı tənəffüs yolu infeksiyalarının geniş yayılmasıdır. Digər önəmli səbəb isə odur ki, orqanizmin immun sistemi zəiflədiyi zaman yoluxucu xəstəliklərə qarşı müqavimət azalır. Uşaq orqanizmi daha zəif olduğu üçün onlarda qızılca və suçuyğu kimi infeksiyalara yoluxma riski də çox olur".

A.Sevizadə bildirir ki, qızılcanın geniş yayılmasının qarşısını almaq üçün peyvəndləmənin aparılması zəruridir: "Milli peyvənd təqviminə görə uşaqlar arasında 2 doza vaxsınəmə aparılır: 12-18-ci ayda və 4-6 yaşarası. Peyvənd olunan uşaqlarda yoluxma riski çox aşağıdır, digərlərinin əksinə olaraq onlar təhlükə altında deyillər. Belo ki, peyvənd olunmayan hər

10 uşağdan 8-nin qızılcaya yoluxma riski var".

Hökim-infekcionista deyir ki, qızılca və suçuyğunda xüsusi müalicə tətbiq edilmir: "Xəstələrə yataq rejimi və bol maye qəbulunu tövsiyə edirik. İmmun sisteminin qüvvətlənməsi üçün qida rasionuna mövsümi meyvə-tərəvəzlərin əlavə edilməsi mütləqdir. Qızılca və suçuyğinin müalicəsi zamanı antibiotik məsləhət görülür. Belo ki, bu yoluxucu xəstəliklərdə onların təsiri yox dərəcəsinədir".

Gigiyena qaydalarına riayət

edilmədikdə yoluxma riski yüksəlir

Hepatit A-ya yoluxma çirklə və çiy suyun istifadəsi zamanı baş verir. Ona yaşayış səviyyəsinin aşağı olduğu yerlərdə daha çox rast gəlinir. A.Sevizadə deyir ki, bu virus əllərdə saatlarla qala bildiyinə görə yoluxmada gigiyenanın rolu olduqca böyükdür: "İctimai yerlərdə, məktəblərdə, bağçalarda, xəstəxana və iş yerlərində gigiyena qaydalarına riayət edilmədikdə yoluxma riski yüksəlir. Hepatit A-ya qarşı profilaktik tədbir olaraq əllər təmiz saxlanmalı, çirklənmiş və çiy sudan istifadə edilməməli, meyvə-tərəvəzlər təmiz yuyulmalıdır".

Hökim-infekcionista bildirir ki, Hepatit A-nın kəskin mərhələsində dərman və selikli qışaların sarılması, halsızlıq, iştahsızlıq, ürəkbulanma kimi əlamətlər özünü göstərir: "Xəstələr bu halda müxtəssisə müraciət etməlidirlər. Daha sonra müvafiq

müayinə aparılaraq diaqnoz qoyulur, müalicə tətbiq olunur. Ürəkbulanma-qusma səbəbilə qidalanmada problem olarsa, infuzion terapiya aparılır, rahat həzm olunan qidalər verilir. Xəstələrə yataq rejimi, çoxlu maye və meyvə-tərəvəz qəbulu, azyağlı yeməklərdən istifadə etmək tövsiyə olunur. Spirtli içkilərin qəbulu isə qəti qadağan edilir".

Qızılcaya tək-tək yoluxma olub

Səhiyyə Nazirliyinin məlumatına görə, respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənar qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar.

Bildirilib ki, hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabil dir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısını almaq məqsədilə hər hansı səbəbdən peyvəndənmə kənar qalan uşaqların yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışına başlanılır!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmatbuat yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib


Quru Qoşunlarının 2023-cü ilin hazırlıq planına əsasən, noyabrın 21-də hərbi qulluqçular arasında atletika üzrə yarışlar start götürüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışların açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şohidlərin xatirəsinə bircə qələbəlik sükkatla anılıb. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər müxtəlif olaraq idman yarışlarının keçirilməsinin mahiyyətindən danışaraq, iştirakçılara uğurlar arzulayıblar. Yüksək fiziki göstəricilərin hərbi qulluqçuların döyüş hazırlığına müsbət təsir etdiyini vurğulayıblar.

Beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək yarışlarda birlik və birləşməli 8 komanda təmsil edəcək. Plana əsasən, komandalər müxtəlif məsafələrə qaçış, hündürlüyü və uzunu tullanma, eləcə də estafet yarışlarında güclərini sinayacaqlar. Yarışlara Quru qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik edəcəklər.

Açılış mərasimindən sonra komandalər 100 metr məsafəyə qaçışla mübarizəyə başlayıblar.



Ağdamda Tunc dövrünə aid olması ehtimal edilən məişət əşyaları tapılıb



Ağdam rayonunun Quzanlı qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri, beş ədəd qab və çoxlu saxsı qırıntıları aşkar olunub.

AZƏRTAC xəbər verir ki, maddi-mədəniyyət nümunələrini Ağdam şəhərindən məcburi köçkün olan Lalə Abbasova həyatında qayıtmaq üçün tapıb.

Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov bildirib ki, tapıntıların tunc dövrünə aid olması ehtimal edilir.



ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi və katibin xidmətinin əməkdaşları Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Milli Məclisin deputatı, İntizam komissiyasının sədri Eldar İbrahimov Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və universitetin kollektivi Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikası Sahibkarlar (İşgüdənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyin rəhbərliyi Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektivi Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikası Sahibkarlar (İşgüdənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Milli Məclisin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Səbail rayonundan Vuqar Zeynalov Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Fəzail İbrahimliyə bacısı XAVƏR XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İctimai siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5328
Sifariş 3050

Qiyəti 40 qəpik